



XALQ QƏZETİ

№ 60 (29032) 15 mart 2019-cu il, cümə

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Bakıda VII Qlobal Forum işə başlayıb

Azərbaycan Prezidenti İlham Əliyev forumun açılışında iştirak edib



❑ **Martın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb.**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı Qlobal Forumun iştirakçıları ilə görüşdü.

Sonra birgə foto çəkdirildi.

Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak

edir. "Dünyanın yeni xarici siyasəti" mövzusunda keçirilən foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşmışlar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən global və regional əhəmiyyət daşıyan məsələlər

müzakirə ediləcək. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu mövzular arasında "Qlobal siyasətin dəyişməsinə böyük güclərin rolu", "Davamlı inkişaf çağırışları", "Təhlükəsizlik naminə orta Şərqlə əməkdaşlıq", "Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu" və digərləri var. Forumun əsas panel iclaslarından biri də gənc liderlərin qlobal

siyasətdə roluna həsr olunacaq.

Yeddinci Qlobal Bakı Forumunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açaraq dedi:

– Zati-aliləri, xanımlar və cənablar! Mənim adım İsmail Serageldindir. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədriyəm. Artıq dünyanın aparıcı tədbirləri sırasında öz yerini tutan VII Qlobal Bakı Forumunda sizi salamlamaqdan məmnunam. Bu tədbirə bir çox mütəxəssislər və

təcrübəli şəxslər toplanıb.

Bu forumun mövzusu sanki dünyanın tektonik hərəkətinə bənzər bir mövzudur.

Nəticə olaraq insanların taleyində bir axın var ki, onları ən aşağı səviyyədən ən yüksəyə qaldıra bilər.

Bu fürsəti qaçırsanız həyatda uğursuzluqlara düşər olacaqsınız.

Hazırda durgun dənizin

üzərindəyik.

Lazımı anda bu fürsətdən istifadə etməylik, yoxsa uğur bizdən yan keçəcək.

Biz bu fürsəti qaçırmamalıyıq, çünki buraya açıq zəhin və sağlam iradə ilə gəlmişik.

Növbəti günlərdəki müzakirələrə başlamazdan əvvəl istəyirəm ki, qürur hissi ilə sözü bu günün ilk nətiqə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin himayədarı, ev sahibi Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vermək istəyirəm. Azərbaycan Prezidenti İlham Əliyev forumda nitq söylədi.

(ardı 2-ci səhifədə)



Heç bir qüvvə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərini soyuda bilməz

» 5



Görkəmli dövlət xadimləri və tanınmış siyasətçilər Qlobal Bakı Forumunun əhəmiyyətini yüksək dəyərləndirirlər

» 7



Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi

» 9



Tereza Mey parlamenti "Brexit"lə bağlı razılaşmanı dəstəkləməyə çağırır

» 12

Bakıda VII Qlobal Forum işə başlayıb

Prezident İlham Əliyevin nitqi

(*əvvəli 1-ci səhifədə*)

– Əziz xanımlar və cənablar!
Əziz qonaqlar!
Əziz dostlar!
Azərbaycana xoş gəlmisiniz.
Sizin hamınızı görməyimə çox şadam. Bu mühüm beynəlxalq tədbirdə bizimlə birlikdə olduğunuza görə sizə təşəkkür edirəm. Mən, ilk növbədə, Nizami Mərkəzinin qlobal beynəlxalq instituta çevrilməsinə verdikləri əhəmiyyətli töhfəyə görə dünyanın görüş keçirdiyim Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - xanım Vike-Freyberqaya, cənab Serageldinə və İdarə Heyətinin üzvlərinə təşəkkürümü bildirmək istədim.

Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir. Əvvəlki forumların mövzuları qlobal məsələlərin bugünkü gündəliyini əks etdirir. Düşünürəm ki, bu, xarici siyasətlə bağlı məsələlərlə, - bu, yeni xarici siyasət adlandırılır, – məşğul olmaq üçün çox yaxşı seçimdir. Çünki son forumdan bəri, xüsusilə ölkələr arasında münasibətlərdə, dünyada təhlükəsizlik və proqnozlaşdırılabilmə ilə bağlı məsələlərdə çox şey dəyişib. Mən çox şadam ki, forumun çoxsaylı iştirakçısı var. Forumda 55 ölkədən 500-dən çox nümayəndə iştirak edir. Qonaqlarımızın arasında 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var.

Bu gün bu zalda böyük intellektual potensial var, bu da, əslində, forumun əhəmiyyətini əks etdirir. Qlobal gündəlikdə çox sayda beynəlxalq tədbir, konfrans var. Lakin keyfiyyət iştirakçıların siyahısına, onların təcrübəsinə və intellektual potensialına görə ölçülür. Bu səbəbdən, mən düşünürəm ki, Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var. Əminəm ki, qarşıdakı günlərdə müzakirə olunaçaq məsələlər beynəlxalq münasibətlərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edəcək.

Azərbaycanın xarici siyasəti barədə danışarkən, mən deyirdim ki, o, çox dəyişməyib. Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Ona görə də Azərbaycan sonuncu forumdan bəri xarici siyasət istiqamətləri ilə bağlı təşəbbüslərini davam etdirib. Düşünürəm ki, biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq. Əlbəttə ki, istənilən ölkə, o cümlədən Azərbaycan üçün qonşularla

münasibətlərin qurulması əsas prioritetdir. Bu mənada, sonuncu forumdan bəri bizim əlaqələrimiz güclənib. Biz qonşularımızla qarşılıqlı maraqlara, qarşılıqlı hörmətə əsaslanan çox məhsuldar işçi münasibətlər qurmuşuq. Bu, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində daha çox körpü qurmağa kömək edir. Bu səbəbdən, bizim qonşu ölkələrlə ənənəvi əlaqələrimiz regional təhlükəsizliyi təmin edir.

Regional təhlükəsizlikdən söhbət açarkən, biz, əlbəttə ki, Ermənistanla Azərbaycan arasındakı münasibətdən danışmalıyıq. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir. Bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir. Xalqımız etnik təmizləməyə məruz qalıb. İşğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktarəşdirici missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn, əsas beynəlxalq təşkilatların müvafiq qətnamələrinin və qərarlarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib və onlar Ermənistan tərəfindən yerinə yetirilmir. BMT Baş Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmağa Hərəkəti və digər təşkilatlar oxşar qətnamə və qərarlar qəbul ediblər. Onlar beynəlxalq hüquqa, ədalətə əsaslanan və münasibətin sülh yolu ilə həlli üçün hüquqi baza yaradır. Status-kvo qəbulənilməzdir. Danışıqları təşkil etmək üçün mandatla sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfislərlə bəyan ediblər ki, status-kvo qəbulənilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalıdır, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır.

Ermənistan hökuməti danışıqların formatını dəyişmək üçün cəhdlər edib və biz hələ də bu cəhdləri görürük. Bu, tamamilə qəbulənilməz və qeyri-effektivdir. Biz bunu danışıqlar prosesini əngəlləmək cəhdi hesab edirik. Bu cür düşünən təkliz deyilik. Şədiq ki, beynəlxalq təşkilatlar bu fikri paylaşır. Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaydılar və faktiki olaraq Ermənistanla açıq mesaj göndərdilər ki, onların danışıqlar formatını dəyişdirmək cəhdləri qəbulənilməzdir. Ondan bir neçə gün əvvəl Avropa İttifaqının yüksək rütbəli rəsmiləri eyni bəyanatla çıxış etdilər. Danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanıb və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə



düşür. Bu səbəbdən, birincisi, danışıqlar formatı dəyişdirilə bilməz və ikincisi, danışıqlar nəticəyönlümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə olmamalıdır. Azərbaycan bu prosesi davam etdirməyə hazırdır və danışıqların nəticəsi olaraq bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Ona görə də, münasibə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Bizim xarici siyasət prioritetlərimiz, həmçinin beynəlxalq təşkilatlarla əlaqələri əhatə edir. Biz müxtəlif beynəlxalq təşkilatlar arasında körpülər yaradan müxtəlif təşəbbüslərdə fəal şəkildə iştirak edirik. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan az sayda ölkələrdən biri olaraq biz bu iki təşkilat arasında daha çox tərəfdaşlıq qurmaq üçün bu imkanlardan istifadə edirik. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında İslam Həmrəyliyi gücləndirilməsi, bəzi üzv ölkələr arasında gərginliyin azaldılmasında mühüm rol oynayır. Biz saylərimizin nümayişçisi olaraq iki il bundan əvvəl IV İslam Həmrəyliyi Oyunlarını

uğurla keçirdik. Ondan iki il əvvəl Azərbaycan birinci Avropa Oyunlarını keçirən ölkə oldu. Təsəvvür edirsəniz, biz iki il ərzində eyni şəhərdə həm Avropa Oyunlarını, həm də İslam Həmrəyliyi Oyunlarını keçirdik. Bu, əslində, bizim beynəlxalq arenadakı rolumuzu, ölkələri və sivilizasiyaları yaxınlaşdırmaq istiqamətində saylərimizi əks etdirir. Biz Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıqla bağlı bəyannamələr və razılaşmalar imzalamışıq və qəbul etmişik. Bu, üzv ölkələrin üçdəbiridir və həmçinin bizim Avropa ölkələri ilə fəal əməkdaşlığımızı nümayiş etdirir. Biz ötən il Avropa İttifaqı ilə əməkdaşlığımızın bütün əsas sahələrini əhatə edən, tərəfdaşlıq prioritetləri adlanan çox mühüm bir sənədi parafəladıq. Bu sənəddə, xüsusilə, Ermənistanla Azərbaycan arasındakı münasibətin həlli ilə bağlı məqam aydın əksini tapıb. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına tam dəstək ifadə olunur. Ona görə də, Ermənistanla münasibəyə gəlinə, bir daha deməliyəm ki, bütün aparıcı beynəlxalq təşkilatlar münasibətin həllini bu prinsiplər əsasında görür. Münasibətin həllinin yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

Azərbaycan müxtəlif ölkələrlə yaxın əməkdaşlıq imkanından istifadə edərək Bakı prosesinə start verdi. Ötən il biz Bakı prosesinin 10-cu ildönümünü qeyd etdik. Bu,

bizim İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərini birgə toplantıya dəvət etməyimizlə başladı. Bu, çox uğurlu oldu və beləliklə, növbəti il biz daha bir görüş keçirdik və sonra, BMT tərəfindən dəstəklənən bu format Bakı prosesi adlandırıldı. Bu, 100-dən çox ölkəni əhatə edən həmin iki böyük beynəlxalq təşkilat arasında qarşılıqlı əlaqə və müzakirələrin yeganə formatıdır.

Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dirlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olundandan sonra bu meyl gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Ali Yürüyüş forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Düşünürəm ki, Azərbaycanın nümunəsi əldə şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlıq və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur.

Azərbaycan nisbətən gənc müstəqil ölkədir. Lakin, biz beynəlxalq ictimaiyyətdən çox güclü dəstək alırıq. Bunun sübutu olaraq, mən bir neçə il əvvəl Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini qeyd edirdim. Bu, onu göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin Azərbaycanı böyük dəstəyi və etimadı var. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi biz təhlükəsizlik və mədəniyyətlərarası dialoqla əlaqədar əhəmiyyətli məsələlərin həllində çox mühüm rol oynadıq. Biz, həmçinin qlobal təhlükəsizlik sahəsində rol oynayıırıq. Biz sülhməramlı əməliyyatlarda iştirak edirik. Bu yaxınlarda biz Əfqanıstanda təhlükəsizliyi təmin edən hərbiçilərimizin sayını artırdıq. Biz, həmçinin koalisiya qüvvələrini çox mühüm nəqliyyat və logistika dəstəyi ilə təmin edirik. Azərbaycanın üzvü olduğu Şimal paylaşdırma şəbəkəsi çox etibarlı təchizat marşrutudur. Bu, həm də müasir infrastrukturaya, xüsusilə nəqliyyata investisiyaların yatırılması sayəsində mümkün olub. Sonuncu Qlobal Forumdan sonra keçən dövrdə biz Xəzər dənizinin Azərbaycan sahilində böyük dəniz ticarət limanının açılışını etdik. Bu dəniz limanı böyük həcmdə - ilkin mərhələdə 15 milyon tondan 25 milyon tonadək yükləri nəql etmək qabiliyyətinə malikdir və ölkələri yaxınlaşdırmaq baxımından çox mühüm rol oynayır.

Xarici siyasətdən danışarkən, əlbəttə ki, bizim bu siyasətin mahiyyətinə ehtiyacımız var. Xarici siyasətimiz, siyasi saylərimiz olmadan Azərbaycanın artıq sahib olduğu güclü nəqliyyat əlaqələrini qurmaq mümkün olmazdı. Bizim ölkəmizi regional nəqliyyat mərkəzinə çevirməklə bağlı bir neçə il bundan əvvəlki hədəflərimiz artıq öz nəticələrini verir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ildə biz Gürcüstandan keçməklə Azərbaycan və Türkiyə arasında dəmir yolu xəttinin açılışını etməklə, Avropa dəmir yolu ilə Asiya dəmir yolunu birləşdirdik. Ötən il dəniz limanının açılışı bu nəqliyyat şəbəkəsinin daha bir elementidir. Biz artıq Asiya ölkələrindən, Mərkəzi Asiyadan yüklər qəbul edirik. Biz bu yaxınlarda artıq Əfqanıstanın təbliğ etdiyi Lapis-Lazuli dəmir yolu və Şərq-Qərb dəhlizi ilə fiziki əlaqə əldə etdik. Biz artıq yeni mənbələrdən yüklər qəbul edirik. Bu, təkcə iqtisadi mənfəət deyil, həm də ölkələr arasında əlaqə, qarşılıqlı bağlılıq və yaxın əməkdaşlıq deməkdir. Beləliklə, nəqliyyat sahəsi beynəlxalq əlaqələrin mühüm sektorudur və o, çox yaxşı tərəfdaşlıq ruhu yaradır.

Qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən daha bir sahə enerji sektorudur. Azərbaycan enerji təhlükəsizliyinə çox investisiya yatırır. Aparıcı enerji şirkətləri ilə bizim birgə layihələrimiz həm xalqımıza, ölkəmizə fayda verir, həm də Azərbaycanı, qonşu ölkələrdə on minlərlə iş yeri yaradır və onlar beynəlxalq tərəfdaşlığa gətirib çıxarır. Azərbaycan neft kəməri ilə Qara dənizi və Xəzər dənizini, dünyada ilk dəfə olaraq neft kəməri ilə Atrəliq

dənizi ilə Xəzər dənizini birləşdirdi. Hazırda, biz Cənub Qaz Dəhlizi adlanan böyük layihə üzərində işləyirik. O, Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşmiş kəməri sistemi vasitəsilə əlaqələndirir. Kəmərin uzunluğu 3500 kilometrdir və yekun mərhələdədir. Ötən ilin mayında biz Cənub Qaz Dəhlizinin rəsmi açılışını etdik. Ötən ilin iyununda isə onun mühüm hissələrindən biri olan TANAP-ın-Trans-Anadolu Boru Kəmərinin açılışı oldu. Azərbaycan qazı artıq bu kəməri vasitəsilə nəql olunur və ümidvaram ki, gələcək il layihə tam yekunlaşacaq. Bu, regionda ən böyük infrastruktur layihələrindən biridir. Qaz istehsalı və nəqlinə yatırılmış investisiyaların ümumi həcmi 40 milyard dollara yaxındır. Beynəlxalq maliyyə institutları bizə güclü dəstək verir və əlbəttə ki, korporativ vəsaitdən də istifadə olunur. Bu, enerji təhlükəsizliyi, enerji əməkdaşlığı və ölkələr arasında əməkdaşlıq layihəsidir. Bizim planlarımız bugünkü formatın hədəflərindən kənara çıxır. Biz artıq Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro kimi Balkan ölkələri ilə Anlaşma Memorandumu imzalamışıq. Ümidvaram ki, növbəti mərhələdə biz bu ölkələrlə həm də fəal əməkdaşlığa başlayacağıq. Cənub Qaz Dəhlizi layihəsinə bu və ya digər yolla qoşulmağı planlaşdırən ölkələrin coğrafiyası genişlənir. Bu, enerji və nəqliyyat təşəbbüslərinin geniş beynəlxalq əməkdaşlığa yol açdığını aydın şəkildə göstərir. Düşünürəm ki, biz enerji və nəqliyyat sektorlarında Asiya, Qafqaz, Avropa ölkələrini və Avropa İttifaqına üzv ölkələri əhatə edən beynəlxalq əməkdaşlığın yeni geniş formatını yaratmışıq. Bu, haqiqətən də qiymətli töhfədir və biz hələ bu prosesin başlanğıcındayıq. Çünki biz hələ icra mərhələsindəyik. Bütün bu layihələr həyata keçiriləndən sonra iqtisadi stimullaşdırma, iqtisadi fayda olacaq, bu ölkələrdən on minlərlə iş yeri açılacaq və bu, ölkələri yaxınlaşdıracaq.

Çıxışımın əvvəlində qeyd etdim ki, Azərbaycanın xarici siyasəti müstəqildir və milli maraqlara əsaslanır. Bunun əsasında təkcə bizim siyasi iradəmiz deyil, həm də iqtisadi inkişafımız dayanır. Son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb. Biz Azərbaycanın əsas infrastruktur layihələrini tamamlamağa, maliyyə vəziyyətimizi əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa müvəffəq olduq. Xarici borcumuzun səviyyəsi çox aşağıdır, ümumi daxili məhsulun təxminən 19 faizinə bərabərdir və ehtiyatlarımız borcumuzdan 4-5 dəfə çoxdur. Beləliklə, Azərbaycanın maliyyə sabitliyi, iqtisadi inkişafı ölkəmiz üçün imkanlar yaratmaqla yanaşı, qonşu ölkələrə investisiya yatırmağa və daha çox körpü qurmağa imkan verir.

Düşünürəm ki, forumun gündəliyi çox məharətlə seçilib. Siz bu gün narahatlığa səbəb olan ən mühüm və aktual məsələlərə toxunacaqsınız. Mən tam əminəm ki, məhsuldar müzakirələriniz və tövsiyələriniz tərəfdaşlığın güclənməsinə və gərginliklərin azalmasına yol açacaq. Forumu uğurla arzulayıram. Təşəkkür edirəm.

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani bu mötəbər foruma dəvət olunduğuna görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu gün dünyada mühüm dəyişikliklər baş verməkdədir, təhlükəsizlik, ətəf mühit və digər problemlər öz həllini tapmalıdır, dünyada yeni xarici siyasət müəyyənləşdirilməlidir, dövlətlər və xalqlar arasında əməkdaşlıq genişləndirilməlidir.

Prezident Məhəmməd Əşrəf Qani dedi:



– Müəyyən tədbirlər görməliyik, yeni dünya quruluşu yaratmalıyıq. Eyni zamanda, bizim əsas ölkələrin baxışları yeni dünyanın əsasını təşkil etməlidir. Bilavasitə

mənim qarşımda duran vəzifələrdən biri məhz budur. Biz Əl-Qaidənin və sovetlər Əfqanıstanı hücumundan sonra bu cəhdə konstruktiv güclərin qarşısını alınması istiqamətində yeni bir şəbəkə yaratmışıq. Biz bu şəbəkə vasitəsilə transmilli terrorçu qruplara qarşı müəyyən mühafizə tədbirləri görürük. Beləliklə, biz Əfqanıstanı məhz bu yolla dünyanın ən əmin-aman ölkəsinə çevirmək istəyirik. Biz bu sahədə bütün dünya ölkələri ilə əməkdaşlıq etməyə hazırıq. Beləliklə, biz dünya iqtisadiyyatına müstəqil şəkildə töhfə vermək istərdik. Düşünürük ki, biz xüsusilə yeni yanaşma yolu ilə qarşımda duran əsas vəzifələrin azı 70 faizini yerinə yetirəcəyik. Beləliklə də bu müharibə və yoxsulluğun qarşısını alınması istiqamətində saylərimizi əsirgəməyəcəyik. Düşünürəm ki, bu forum dünya siyasətinə yeni elementlər gətirəcək və beynəlxalq əməkdaşlığı gücləndirəcək. Ələmətdar haldır ki, bu Qlobal Forumun mövzusu müccərərd deyil, dünyanın gələcəyinin konturlarını cızacaq.

Mən bu kürsüdən möhtərəm cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirmək istədim. Həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrələrinə, yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə dərin minnətdarlığımı bildirim. Çox sağ olun. Təşəkkür edirəm.



Albaniya Prezidenti İlir Meta forumun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. Diqqətə çatdırdı ki, dünya çox mühüm dəyişikliklərlə üzləşib. Xüsusilə Avropada təhlükəsizlik baxımından yaşanan çətinliklərə toxunan Albaniya Prezidenti həmin çətinliklərin ölkələrin birgə sayələri nəticəsində aradan qaldırılmasının mümkünliyünü vurğuladı. İlir Meta Azərbaycan ilə əməkdaşlığın ölkəsi üçün faydalarından da danışaraq dedi:

– Biz birlik ki, dünyada, eyni zamanda, enerji sahəsində də bir çox dəyişikliklər vardır. Albaniya strateji və tranzit bir ölkə rolunu oynamaqdadır. Misal üçün Albani-

ya Azərbaycanın “Şahdəniz” yatağından Trans-Adriatik boru kəməri ilə gələn qazı digər Avropa ölkələrinə ötürməklə çox böyük rol malikdir. Ümumiyyətlə, Albaniyanın Avropadakı rolu stratejidir. Digər qaz xətləri də ölkəmizdən keçməkdədir. Bu xətlər Monteneqro, Bosniya və Herseqovina və digər ölkələri birləşdirir. Bir sıra ölkələrin siyasi kursu İkinci Dünya müharibəsindən sonra 180 dərəcə dəyişmişdir. Albaniyanın məqsədi milli maraqlarını, regionumuzda sabitliyi təmin etməkdir.

Demokratiyaya gəldikdə deməliyəm ki, ölkəmiz sosial cəmiyyətin inkişafı istiqamətində saylər göstərməkdədir. Azərbaycan ilə qurulan tərəfdaşlığımız bu istiqamətdə göstərdiyimiz saylərə mühüm töhfə verməkdədir.

Sonra **Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Şefik Cəfərov** çıxış etdi. Qonaq dünyada baş verən global dəyişikliklərlə bağlı yaranmış çətinliklərin aradan qaldırılması yollarının müzakirəsi baxımından Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayaraq dedi:

– Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təbrik edirəm ki, belə bir forum keçirir. Bu forum bir çox ölkədən iştirakçıları bir araya gətirmişdir. Sizinlə birlikdə burada olmaq, hamımızı narahat edən məsələləri müzakirə etmək mənim üçün



çox xoşdur. Həqiqətən də çox böyük dəyişikliklərin baş verdiyi bir dövrdə yaşayırıq. Qarşımda bir çox mürəkkəb məsələ vardır. Bu məsələlərdən biri də qeyri-müəyyənliliklər aradan qaldırmaqdır. Dünyada qlobal və regional təhlükələr mövcuddur, bunların öhdəsindən gəlmək tələb olunur. İndiki çətinliklər, sadəcə, yarandığıları yerlərlə bağlı deyil, fundamental dəyişikliklər tələb edir. Ümumiyyətlə, dünya nizamındakı dəyişikliklər vacib məsələlərdən biridir. Həç bir ölkə bu çətinliklərin və problemlərin öhdəsindən təkbaşına gələ bilməz. Ona görə inteqrasiyanı vacibliyi göz qabağındadır və siyasətlər məhz buna görə hazırlanmalıdır. Hər bir ölkə üçün

əsas məsələlərdən biri öz təhlükəsizliyinin təmin edilməsidir. Bunu ancaq qonşu ölkələrlə birlikdə və qlobal platformada təmin etmək mümkünür. Məhz buna görə də bizim ortaq qərarlara ehtiyacımız vardır. Bu problemlərin öhdəsindən ancaq öz qüvvələrimizi və potensiallarımızı birləşərək gələ bilərik. Bunu nəzərə alaraq demək lazımdır ki, müasir təhdidlərə və təhlükələrə qarşı ortaq həll yollarının tapılması tələb olunur. Bunun əsası əlbəttə ki, ölkələrin suverenliyinin təmin edilməsi şərti ilə qarşılıqlı birgə fəaliyyətlərin hazırlanması və həyata keçirilməsidir.

Moldova Prezidenti İqor Dodon çıxışında bildirdi ki, dünyada yeni çağırışlar, yeni risklər artmaqdadır. İstər qlobal, istərsə də regional səviyyələrdə təhlükəsizliyi təmin etmək üçün ölkələrin birgə saylərinə və əməkdaşlığına ehtiyacın olduğunu vurğulayan Prezident İqor Dodon dedi:

– Mən, ilk növbədə, möhtərəm Prezident İlham Əliyevə VII Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürümü bildirmək istədim.

Xüsusilə vurğulamaq istəyirəm ötən illərdə istər qlobal, istərsə də regional səviyyələrdə təhlükəsizlik təmin olunmayıb.

(*ardı 3-cü səhifədə*)

Bakıda VII Qlobal Forum işə başlayıb

(*əvvəlki 2-ci səhifədə*)

Ünümyyətiə, biz bu gərginliyin azalmasını müşahidə edə bilmirik. Yeni çağırışlar, yeni risklər artmaqdadır. Moldova Respublikası istəyir ki, müxtəlif ölkələr arasındakı gərginlik aradan qalxsın. Biz bu gün və sabah burada yeni xarici



siyasət məsələləri haqqında danışacağıq. Əminəm, bu zaldakı liderlərin ekseriyyəti də düşünür ki, hər şeyin başında milli maraqlar dayanmalıdır. Əlbəttə ki, heç də asan dövrdə yaşamırıq və Moldovanın olduğu regionda da problemlər çoxdur. Bunların öhdəsindən necə gələcək, onları necə həll etmək olar? Bilirsiniz ki, Moldova artıq sovetlər dağıldıqdan sonra MDB-nin üzvü olmuşdur, daha sonra Avropa İttifaqı ilə assosiativ müqavilə bağladıq və vizasız gediş-gəliş imkanı əldə etdik. Daha sonra biz Avropa İqtisadi Birliyinin üzvü olduq. Bunlar Moldovaya nə verir - Avropa İttifaqı ilə, eyni zamanda, MDB ölkələri ilə rahat ticarət aparmaq imkanı. Amma digər məsələ təhlükəsizliklə əlaqədardır. Biz özümüzü hər hansı bir hərbi təşkilatın üzvü kimi görürük mü? İstər Qərbdə olsun, istər Şərqdə. Milli təhlükəsizliyin təmin edilməsi baxımından biz öz statusumuzu, neytral mövqeyimizi qoruyub saxlayacağıq və biz bunun sayəsində öz məqsədlərimizə nail olmaq istəyirik. Bu məqsədlər isə, ilk növbədə, sərhədlərimizin toxunulmazlığını və sosial-iqtisadi inkişafı təmin etməkdir. Bu neytral mövqeyimizin dünyada da qəbul olunmasını istəyirik.

Sonra söz Monteneqro Prezidenti Milo Cukanoviçə verildi. Prezident Milo Cukanoviç dedi:



– Zati-aliləri! Xanımlar və cənablar! Mən bu nüfuzlu forumda birinci dəfə iştirak edirəm. Monteneqronu forumda bizim əvvəlki prezident təmsil etmişdir ki, o da hazırda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvüdür.

Azərbaycan xüsusilə son illər ərzində çox vacib beynəlxalq forumlar təşkil edir və bununla əlbəttə ki, qlobal və regional sabitliyə öz töhfəsini verir. Əlbəttə ki, bu, gözəl ölkənin və xalqın töhfəsi deməkdir. Monteneqro da Azərbaycanın dost ölkəsidir. Düşünürük ki, biz burada çox vacib məsələni müzakirə edirik.

Monteneqro Prezidenti ölkələrin siyasətinin multikultural olmasının əhəmiyyətinə nəzər saldı, hər bir ölkədə sabitliyin və əmin-amanlığın təmin edilməsinin vacibliyini vurğulayaraq dedi: – Dünya siyasətinin böyük məqsədlərinə ancaq o halda çata bilərik ki, biz öz vətəndaşlarımız üçün sabitliyi və sülhü təmin edək. Bu, əlbəttə ki, dünyanın yeni siyasətinin başlıca məqsədi olmalıdır. İstər Monteneqroda, istərsə də hər hansı bir digər ölkədə olsun. Biz belə qəbul edirik ki, xarici siyasətimiz həssas olmalıdır və bütün dəyişikliklərə reaksiya verməlidir, öz mexanizmlərini təkmilləşdirə bilməlidir.

Bolqarıstanın Baş naziri Boyko Borisov dünyada hökm sürən münaqişələrdən danışdı və diqqətə çatdırdı ki, münaqişə edən ölkələrin əldə olunan razılaşmalara, imzalanan sənədlərə riayət etmələri



vacibdir. Ölkəsinin qonşularla dostluq münasibətlərindən danışan Boyko Borisov Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verdiklərini bildirərək dedi:

– Bolqarıstan qonşuları olan ölkələrlə və ya Avropa İttifaqı ilə münaqişə yaşamamışıdır. Bu gün biz çox təhlükəsiz şəraitdə yaşayırıq. Bütün qonşularımızla gözəl münasibətlər yaradılıb. Biz çox gözəl bir qonşuluq şəraitində, qarşılıqlı hörmət zəminində bütün etnik qruplara sülh içində yaşamaq imkanı yaratmışıq.

Mən də Azərbaycanla çox gözəl münasibətlərimizin olduğunu bildirmək istədim. Bu gözəl münasibətlərin əsasını qoyan möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Birinci xanıma da xüsusi minnətdarlıq düşür. Çünki Bolqarıstanda tarixi kilisə və abidələrin bərpasına birinci xanımın bilavasitə töhfəsi olmuşdur. Biz bu töhfəni yüksək qiymətləndiririk.

Biz də artıq qaz dəhlizinə qoşulmaq barədə düşünürük. Bu dəhlizlə nəql olunan qazın bir hissəsinin məhz Bolqarıstanda qalması çox maraqlıdır. Düşünürük ki, Azərbaycan qazı Bolqarıstanın iqtisadiyyatının çiçəklənməsinə töhfə verəcək. Bolqarıstan-Türkiyə-Bosniya və Herseqovina-Monteneqro arasında münasibətləri xüsusi qeyd etmək istədim. Biz bunu "Balkan qovşağı" adlandırırıq. Beləliklə, bizim kifayət qədər müstəqil planlarımız mövcuddur. İstəməzdim uzun-uzadı danışım.

Azərbaycan Respublikasının Prezidentinə, Nizami Gəncəvi Beynəlxalq

Mərkəzinə minnətdarlığımı bildirmək istədim ki, belə bir gözəl tədbiri ərəşəyə gətiriblər. Düşünürəm ki, gələcəkdə də biz belə bir forumda bərabər şəkildə iştirak edəcəyik. Hörmətli həmkarlarım, dostlarım, dəvətinizə görə təşəkkür etmək istədim.

Daha sonra İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Prezident Sercio Mattarellanın mürciətinə forum iştirakçılarna çatdıraraq dedi:



– Zati-aliləri Azərbaycan Respublikasının Prezidenti! Hörmətli forum iştirakçıları, hörmətli dostlar!

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın mürciətinə oxumaq mənim üçün çox böyük şərəfdir. Bu, VII Qlobal Bakı Forumu üçün xüsusi hazırlanmış mürciətdir.

İtaliya Prezidenti cənab Sercio Mattarellanın mürciətinə deyilir: "Hörmətli həmsədrlər və forum iştirakçıları. Məni bu foruma dəvət etdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Təəssüfər olsun ki, mən forumda iştirak edə bilmədim. Amma buna baxmayaraq mən sizin hamınızı çox düzgün seçim etdiyinizə görə və düzgün deviz seçdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Biz görürük ki, hər il bu forumda mədəniyyətlərin dialoqu mövzusu və onun ətrafında müzakirələr aparılır. Hər dəfə bu forumda qarşılıqlı anlaşmanın vacibliyi vurğulanır. Biz bilirik ki, həm milli kimliyin, həm də digər ölkələr və ümumiyyətlə, xalqlar arasında münasibətlərin güclənməsi ən vacib məsələlərdən biridir.

Bu möhtəşəm forum məhz Bakıda, çox gözəl şəhərdə təşkil olunub. Cənab Prezident İlham Əliyev öz niyyəti ilə bu forumu daha da şərəfləndirir, forumda müxtəlif məsələlərdən - həm uğurlardan, həm də dünyanın qarşılaşdığı problemlərin həlli yollarından söhbət açılır. Eyni zamanda, müzakirələrdə dünyanın cavabdehliyi haqqında danışılır. Ən əsası da odur ki, bu məsələlərin həllində həm hökumətlərin, həm də ictimaiyyətin iştirakının vacibliyi vurğulanır. Bu fürsətdən istifadə edərək mən forumun işinə uğurlar arzu edirəm. Sizi ən xoş arzularımızla salamlayıram. Sağ olun".

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts Birləşmiş Krallığın Baş naziri Tereza Meyn mürciətinə oxuyaraq dedi:

– Zati-aliləri cənab Prezident! – Xanımlar və cənablar! Burada olmaq, bu forumda iştirak etmək, həmçinin Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyn mürciətinə sizin



üçün oxumaq mənim üçün böyük şərəfdir. Baş nazir Tereza Meyn mürciətinə deyilir: "Mən VII Qlobal Bakı Forumunun iştirakçılarına salamlayıram. Xüsusilə cənab Prezident İlham Əliyevə ev sahibliyi etdiyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bu forumda dünyanı maraqlandıran müxtəlif məsələlər müzakirə olunur. Böyük Britaniya ilə Azərbaycan çox güclü əlaqələr qurmuşdur. Hələ 1992-ci ildə diplomatik əlaqələr yaradılmışdır. Mən cənab Prezidentlə müzakirələrdə iştirak etmişəm. Eyni zamanda, strateji enerji əməkdaşlığına dair məsələləri müzakirə etmişik. Bunların məqsədi qarşılıqlı təhlükəsizliyi təmin etməkdir. Sadəcə, indiki dövr üçün deyil, gələcək 10 illiklər boyunca bunun edilməsi məqsədimizdir. Bir çox sahələrdə əməkdaşlığımız davam edir. Biz bu əməkdaşlığa daha da möhkəmləndirməyə davam edirik. Ən vacibi də odur ki, onun təməli çox möhkəmdir. Bu bündövrə məhz qarşılıqlı hörmətə əsaslanır. Bu forum dünyadakı müxtəlif ölkələr arasında sülhün və əməkdaşlığın təşviqinə yönəlmişdir. Mən bu iştirak etməkdəki bütün fəaliyyətləri dəstəkləyirəm. Forumun işinə uğurlar arzulayıram".

BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqqer BMT-nin Baş katibi Antonio Quterreşin foruma mürciətinə oxuyaraq dedi:



– Cənab Prezident! Xanımlar və cənablar! Hörmətli iştirakçılar! Sizin qarşınızda çıxış etmək və Baş katib Antonio Quterreşin bu foruma mürciətinə çatdırmaq mənim üçün çox böyük şərəfdir.

İlk növbədə, VII Bakı Qlobal Forumunun yüksək səviyyədə təşkilinə görə cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Cənab Antonio Quterreşin məktubunda

deyilir: "Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə VII Qlobal Bakı Forumunun təşkilatı üçün təşəkkür edirəm.

Dünyamız bir paradoksla qarşılaşır: çətinliklər bir-biri ilə əlaqəli olduğu halda onların həllinə yönəlməmiş səylər əlaqəsizdir. Ekoloji təhlükə və silahlı münaqişələrdən tutmuş artan bərabərsizlik və dözümsüzlüyə qarşı çox tərəfli əməkdaşlığa hər zamankından daha çox ehtiyac var. Lakin, sadə dildə desək, bu, kifayət deyil. Biz insanların qorxu və narahatlıqlarına cavab verən həli yollarını səfərbər etdiyimizi və hamıya yararlı olan ədalətli qloballaşmanı yaratdığımızı göstərməliyik. Birləşmiş Millətlər Təşkilatı hər gün sülhməramlı fəaliyyət, humanitar yardım, insan hüquqlarının qorunması, dayanıqlı inkişafın təşviqi məsələləri ilə məşğul olur.

Gördüyümüz bütün yaxşı işləri məhv edə biləcək bir potensial təhlükə mövcuddur - iqlimin korlanması. İqlim sürətlə dəyişir. Onu yavaşıtmaq üçün göstərdiyimiz səylər yetərlidir deyil. Bu qlobal problemin həlli məqsədilə səyləri artırmaq üçün sentyabr ayında Nyu-Yorkda iqlim hərəkatı ilə bağlı sammit təşkil edəcəyəm. Həyəcan təbiiyyəti çalmaq və iqlim hərəkatı imkanlarını vurğulamaq işində sizin dəstəyinizə güvənirəm.

Digər qurumlar, regional təşkilatlar, vətəndaş cəmiyyəti, özəl sektor və başqa tərəfdaşlarla çox tərəfli əməkdaşlıq çox zəruridir. Bu tərəfdaşlıq ruhunda dialoqa sadıqlılığınızı alqışlayırıq və məhsuldar müzakirələr keçirməyinizi arzu edirik".

Sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edərək dedi:



– Zati-aliləri, cənab Azərbaycan Respublikasının Prezidenti! Hörmətli dövlət və hökumət başçıları, diplomatlar və qonaqlar!

Mən bilərəm ki, sizin müxtəlif titullarınız vardır. Hamınızı salamlayıram. İlk növbədə, cənab Prezidentə ev sahibliyi və himayədarlıq etdiyinə görə Beynəlxalq Şura adından təşəkkürlerimi bildirmək istəyirəm. İlbəil görürük ki, bu forumun çox böyük nəticələri vardır. Çox sağ olun, cənab Prezident, haqiqətən də Sizin dəstəyinizin rolu çox böyük olub. Buna görə Sizə minnətdarlığımızı bildiririk. Eyni zamanda, buraya gələnlərin hamısına təşəkkürlerimizi bildirmək istəyirəm. Onlar da Azərbaycanın nailiyyətlərini burada müşahidə edə bilərlər.

Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dünyanın bir çox ölkəsindən gələn qonaqların qəbulu edir. Bu forum yeni xarici siyasət mövzusunda həsr olunmuşdur. Burada biz müxtəlif məsələləri müzakirə edirik, çox aktual məsələlərə toxunuruq, dünyanın indiki vəziyyətini nəzərdən keçiririk. Fransızca

bir deyir var: "Bir çox şeyin dəyişməsinə baxmayaraq, yenə də bir çox şey eyni qalmaqdadır". Təəssüflə qeyd etmək lazımdır ki, dünya siyasətində də belə bir hal baş verməkdədir. Bəzən biz görürük ki, köhnə həllər yenə də dəyişməz olaraq qalır. Biz forumun əvvəlində bir çox problemlər haqqında eşitdik. Azərbaycan Prezidenti bu problemlər haqqında danışdı. Azərbaycanın bir sıra əraziləri işğal olunmuşdur. Biz bu şəhər xarici siyasətin yeni balans çatması və buna nail olunmağın vacibliyi haqqında eşitdik. Yeni siyasətin milli maraqlara uyğun olması tələbini də eşitdik. Vacib olan odur ki, biz dini və ya ideoloji fərqlərə əsaslanaraq Tövratda da qeyd edildiyi kimi, ayırmıyıq. Yeni, biz görürük ki, dünyada bir çox münaqişələr mövcuddur. Ölkələrin iqtisadi vəziyyətinə nəzər yetiririk, iqlimin necə dəyişdiyini müşahidə edirik. Biz görürük ki, bu, sadəcə, bir ölkəyə təsir göstərmir, bu, bir çox ölkəyə və regiona təsir edir.

Xanımlar və cənablar, çıxış edən dövlət başçıları da bunu qeyd etdilər ki, bütün yeni aspektlər və yeni mühit bizdən çox böyük iş, eyni zamanda, çox böyük intellekt tələb edir. Yeni və köhnə problemlər yenə də mövcuddur. Onları həll etmək üçün bir çox beynəlxalq qurumlar da işləyir. Bizim məqsədimiz bunları həll etməkdir. Düşünürük ki, gələcəkdə biz bunları həll edə biləcəyik. Buna görə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hamı qurumlara, həm də şəxslərə yeni mükafat təsis edib və onu təqdim edir. Bu il iki nəfər bu mükafata layiq görülüb.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mükafatının 2019-cu ilin təqdimat mərasimi keçirildi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa dedi:

– Mən istədim İsmail Serageldini dövlət edim ki, o da təqdimat mərasimində iştirak etsin. İlk mükafat Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə verilir. O, beynəlxalq sülhə verdiyi töhfəyə görə mükafatlandırılır.

Mükafat Prezident Əşrəf Qaniyə təqdim olundu.

Prezident Məhəmməd Əşrəf Qani dedi: Mən uşaq ikən Nizami Gəncəvinin şəirələrini əzbər bilirdim. Demək istəyirəm ki, mən bundan böyük mükafat gözləmirəm.

Vayra Vike-Freyberqa : İkinci namizədimiz Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedidir. Bu mükafat Kerri Kennediyə onun rəhbərlik etdiyi fondun insan hüquqlarına, gənc liderlərin təhsilinə, həssas uşaqlara hörmətlə yanaşmasına görə verilir.

Mükafat Kerri Kennediyə təqdim olundu. Kerri Kennedi dedi: Təşəkkür edirəm.

Sizin qarşınızda çıxış etmək mənim üçün böyük şərəfdir. Mən Bakıya dünən gəlmişəm. Nizami Gəncəvinin adını daşıyan bu mükafatı almaqdan çox məmnunam. Nizami deyirdi ki, hər bir yeni ölkəyə gedəndə o ölkənin mədəniyyətini öyrənir. Bu, elə bir yanaşmadır ki, insani nəticə etibarilə müdrikliyə gətirib çıxarır. Digər mədəniyyətlərlə tanış olmaq insanın müdrikliyinin rəmzidir. Burada müxtəlif ölkələrin, müxtəlif mədəniyyətlərin nümayəndələri iştirak edirlər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi bir təşkilat bizi bir araya gətirir. Bu təşkilat daha yaxşı gələcəyin qurulması üçün öz səylərini əsirgəmir. Bu fürsətdən faydalana-raq özümü çox qürurlu hesab edirəm.

Forum işini panel iclasları ilə davam etdirib.

AZƏRTAC

Yeddinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

□ **Martin 14-də VII Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.

Dövlətimizin başçısı ziyafətdə iştirak edən yüksək səviyyəli qonaqlarla görüşdü.

Ziyafətdə bir sıra ölkələrin dövlət və hökumət başçıları, eləcə də sabiq dövlət və hökumət başçıları, tanınmış siyasi və ictimai xadimlər iştirak ediblər.

Əvvəlcə xatirə şəklində xatırladı. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq yeddinci dəfədir baş tutur. "Dünyanın yeni xarici siyasəti" mövzusunda keçirilən budəfəki forumda qlobal siyasətin dəyişməsinə böyük güclərin rolu, davamlı inkişaf çağırışları, təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı, müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu və digər mühüm məsələlər müzakirə edilir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa ziyafətdə çıxış edərək dedi:

– Zati-aliləri, cənab Prezident! Prezidentin qonaqları, Zati-aliləri xanımlar və cənablar!

Biz VII Bakı Qlobal Forumuna



yüksək notda başladıq. Bu forum cənab Prezidentin himayədarlığı ilə keçirilir. Bugünkü forumda cənab Prezidentin niyyət söyləməsi böyük şərəf vermişdir. Hesab edirəm ki, hamımız Azərbaycanda bizə göstərilən qonaqpərvərliyi yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycanda əvvəllər heç vaxt olmayan sülhün bir çoxu bunu böyük məmnunluqla kəşf etmişiniz. Lakin bu gün Bakı Forumunda yenidən iştirak etmək üçün Azərbaycana gələn çoxlu

dostlarımız var. Prezident İlham Əliyevə cənaşlığı, xoşbəxtlik, xalqının lideri kimi davamlı uğurlar arzu edirik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin komandası adından xüsusi minnətdarlıq əlaməti olaraq biz Prezidentə çox xüsusi bir hədiyyəni təqdim etmək istəyirik. Ukraynalı rəssam sizin də sevdiyiniz dahi şair Nizami Gəncəvinin "Xəmsə"sindən bir əsər yaratmışdır. İstərdik ki, bu hədiyyəni bizim bütün komandamız adından Sizə təqdim edək.

Hədiyyə dövlətimizin başçısına təqdim edildi.

Sonra Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

–Belə dəyərli hədiyyəyə görə çox sağ olun xanım Prezident, cənab Serageldin. Bir daha verdiyi töhfələrə görə həmsədrlərə, bizim inanılmaz həmsədrlərə, xanım Prezident Vike-Freyberqaya və cənab İsmayıl Serageldinə təşəkkürümü bildirmək istəyirəm. Bu şəhər bunun haqqında danışdım və hər gün bunun haqqında danışa

bilərəm, çünki bu, həqiqətdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir çox marağa səbəb olan, bir çox intellektualları cəlb edən aparıcı qlobal beynəlxalq təşkilata necə çevrilməsini görmək möhtəşəmdir. Bizim forumumuzun intellektual səviyyəsi ildən-ilə artır. Bu tədbirdə lap əvvəldən iştirak edən insanlar kimi, biz əlbəttə ki, bunu söyləyə bilərik. Bu gün bu forumun dünya xəritəsində çox mühüm yeri var və forum hələ də inkişaf prosesini yaşayır. Bir neçə

gün bundan əvvəl İdarə Heyətinin üzvləri ilə müzakirə etdiyimiz kimi, bu forumun daha da genişlənmək potensialı var. Bu forumun dinamizmi var, bu forumun enerjisi var. Bu gün bizim aramızda olan gənc liderlər bu foruma əlavə enerji verirlər. Bu zala daxil olmadan öncə dostlarımızla bu forumun xüsusi özəlliyinin nədən ibarət olduğunu müzakirə edirdik. Mən dedim ki, forumu haqiqətən cəlbədicə və məhsuldar edən panellərdə çox qızğın diskussiyaların aparılmasına,

fikirlərin toqquşmasına, fikir ayrılıqlarına baxmayaraq, biz, eyni zamanda, birliyi də görürük. Biz kollektiv işi görürük. Forumda müntəzəm iştirak edən insanlar, dövlət başçıları, sabiq dövlət başçıları var. Eyni zamanda, Azərbaycana ilk dəfə səfər edən yeni dostlarımız var. Hesab edirəm ki, bu birlik ruhu forumumuzun ən əsas özəlliklərindən biridir. Əminəm ki, Azərbaycandan ilk dəfə səfər edənlər ölkəmizə yenidən qayıtmağı qərarlaşdıracaqlar. Biz həmişə yeni dostları görməyə və köhnə dostlarımızı qarşılamaya şadıq. Beləliklə, hamınıza uğurlar arzulayıram. Bizimlə bir arada olduğunuz üçün çox sağ olun.

Yeddinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu. Xatırladaq ki, Qlobal Bakı Forumu artıq ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb



Cəmiyyəti ilə Əfqanıstanın Dəmir Yolları İdarəsi "ARA" arasında əməkdaşlıq haqqında Niyət Memorandumu"nu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə müşaviri Mohammad Hama-yun Qayumi imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Əfqanıstanın maliyyə naziri vəzifəsini icra edən, Prezidentin infrastruktur və texnologiyalar üzrə

□ **Martin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.**

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani arasında təkbətək görüş oldu.

Təkbətək görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam



etdirildi.

Dövlətimizin başçısı Əfqanıstan Prezidentinə Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirdi. Bu səfərin ölkələrimiz arasında iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq üçün yeni fərsətlər yaradacağını qeyd etdi, həmçinin ölkələrimizin nəqliyyat sahəsində əməkdaşlığının ikitərəfli əlaqələrin inkişafı baxımından yeni imkanlar yaratdığını vurğuladı. Dövlət başçıları arasında mütəmadi qarşılıqlı

görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd olundu.

Görüşdə prezidentlər tərəfindən Azərbaycanın Əfqanıstanda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına verdiyi töhfələr yüksək qiymətləndirildi.

Prezident Məhəmməd Əşrəf Qani, ilk növbədə, Lapis-Lazuli nəqliyyat layihəsinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü ifadə etdi və nəqliyyat sahəsində ölkələrimizin əməkdaşlığını yüksək qiymətləndirdi.

Əfqanıstan Prezidenti əlaqələrin inkişafı baxımından enerji, nəqliyyat, tikinti, iqtisadiyyat, ticarət, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın vacibliyinə toxundu, bu sahələrdə əlaqələrin inkişafı üçün böyük perspektivlərin olduğunu dedi.

Sonra prezidentlər İlham Əliyevin və Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədləri imzaladılar.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar

müşaviri Mohammad Hama-yun Qayumi imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və Əfqanıstanın informasiya və mədəniyyət nazirinin vəzifəsini icra edən Hasina Safi imzaladılar.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti İlir Meta ilə görüşüb



□ **Martin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Albaniya Prezidenti İlir Meta ilə görüşüb.**

Görüşdə Prezident İlham Əliyev Albaniya Prezidenti İlir Metaya Azərbaycana səfərinə və VII Qlobal Bakı Forumunda iştirakına görə minnətdarlığını bildirdi. Forumun beynəlxalq miqyasda iştirakçılarının sayının artdığını bu tədbirin nüfuzunun yüksəlməsinin göstəricisi kimi dəyərləndirdi. Bu forumun beynəlxalq məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin müzakirəsi üçün geniş imkanlar yaratdığını dedi.

Dövlətimizin başçısı TAP layihəsinə toxunaraq qeyd etdi ki, tikinti işləri uğurla gedir və son mərhələdədir. Prezident

İlham Əliyev vurğuladı ki, bu layihə həm də ölkələrimizi və xalqlarımızı birləşdirir. Prezident İlham Əliyev Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərə önəm verdiyini dedi.

VII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunan Albaniya Prezidenti İlir Meta bu tədbirin beynəlxalq əməkdaşlığa töhfə verdiyini bildirdi. İkitərəfli münasibətlərin inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. O, ölkəmizdə böyük dəyişikliklərin şahidi olduğunu dedi.

TAP layihəsinə toxunan Albaniya Prezi-

denti də işlərin uğurla gətirdiyini təsdiq etdi. Prezident İlir Meta Azərbaycana müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində əlaqələrin genişləndirilməsində, həmçinin Azərbaycanın Albaniyada daxili qazlaşdırma sisteminin yaradılmasında ölkəsinin maraqlı olduğunu bildirdi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri, bir-birini dəstəklədikləri vurğulandı. Qarşılıqlı ticarətin genişləndirilməsi, ixrac-idxal imkanlarının artırılması, biznes qurumları arasında əməkdaşlığın qurulması və digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

AZƏRTAC

Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martin 14-də Moldova Prezidenti İqor Dodon ilə görüşüb.**

Prezident İlham Əliyev VII Bakı Qlobal Forumunda iştirak etdiyinə görə Moldovaya Prezidenti İqor Dodona təşəkkürünü bildirdi. Dövlətimizin başçısı dedi ki, VII Qlobal Bakı Forumu beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından çox mühüm və önəmli bir platformadır. Eyni zamanda, bu forum bizə ikitərəfli əlaqələrimizin inkişaf perspektivlərini

müzakirə etmək üçün imkan yaradır. Prezident İlham Əliyev Moldova Prezidentini seçkilərdə əldə etdiyi qələbə münasibətilə təbrik etdi.

Moldova Prezidenti İqor Dodon VII Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür etdi. Bildirdi ki, bu forum beynəlxalq və regional məsələlərin

müzakirəsi baxımından vacib platformadır.

Görüşdə müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparıldı. Həmçinin hökumətlərarası müştərek komissiyaların ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişafı baxımından vacib əhəmiyyəti vurğulandı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi və bir-birinə dəstək göstərdiyi qeyd olundu.

AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" 2016-cı il 15 fevral tarixli 795 nömrəli və "İnzibati xətlər haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1326-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. "Azərbaycan Respublikası İnzibati Xətlər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320;

2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12, maddələr 2541, 2566, 2573, 2610; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 10 yanvar tarixli 462 nömrəli və 16 yanvar tarixli 478 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.1-ci bənddə "538.1.6" rəqəmləri "538-1.6" rəqəmləri ilə, 4.41-1-ci bənddə "538.1.6-cı" sözləri "538-1.6-cı" sözləri ilə əvəz edilsin;

1.2. 5.1-ci bənddə "212.1" rəqəmlərindən sonra "212.4" rəqəmləri əlavə edilsin;

1.3. aşağıdakı məzmununda 5.7-1-ci bənd əlavə edilsin:

"5.7-1. həmin Məcəllənin 212.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətlər haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi baxır;"

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12, maddələr 2556, 2597; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 yanvar tarixli 492 nömrəli və 4 fevral tarixli 514 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətlər haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 2.1-ci, 2.5-ci və 2.9-cu bəndlərinə "212.1" rəqəmlərindən sonra "212.4" rəqəmləri və "başlanlıqda Məcəllənin" sözlərindən sonra "212.5" rəqəmləri əlavə edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2019-cu il

Prezident İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə görüşü olub



❑ **Martin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç ilə görüşü olub.**

Görüşdə VII Qlobal Bakı Forumunda iştirak etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç təşəkkürünü bildiren Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrin müzakirə edilməsi baxımından çox yaxşı bir fürsət olduğunu dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin dinamik inkişaf etdiyini vurğuladı.

Forumla davətə görə minnətdarlığını ifadə edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç

roviç dost ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və qarşılıqlı maraq əsasında inkişaf etdirildiyini bildirdi. Azərbaycanın Bosniya və Herseqovinaya verdiyi dəstəyi və ikitərəfli əməkdaşlığı, eləcə də Azərbaycanın bu ölkədə həyata keçirdiyi humanitar layihələri yüksək qiymətləndirdi. Bosniya parlamentinin üzvü olan zaman Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Xocalı soyqırımının qınanması ilə əlaqədar sənədin qəbul olunmasında şəxsən

iştirak etdiyini deyən Rəyasət Heyətinin üzvü Prezident İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə dəvət etdi.

Dövlətimizin başçısı dost ölkə olan Bosniya və Herseqovinanın parlamentində Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul edilməsinə görə təşəkkürünü bildirdi. Hələ keçən əsrin 70-ci illərində Bakı və Sarayevonun qardaşlaşmış şəhərlər olduğunu deyən Prezident İlham Əliyev şəhərlər arasında əməkdaşlığın, insanlararası təmasların və mədəni-humanitar əlaqələrin inkişafının vacibliyini qeyd etdi.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb



❑ **Martin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə görüşüb.**

Prezident İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovun VII Qlobal Bakı Forumunun işində iştirakını yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Boyko Borisovun ötən il Azərbaycana səfərini xatırlayaraq, bu səfərlərin ölkələrimiz arasındakı münasibətlərə yaxşı töhfə verdiyini, bu gün əlaqələrimizin dinamik inkişaf etdiyini vurğuladı. Bildirdi ki, bu gün bizim yaxşı siyasi əməkdaşlıq potensialımız mövcuddur. Prezident İlham Əliyev Bolqarıstanın və Azərbaycanın

hər zaman bir-birini dəstəklədiyini dedi. Azərbaycan dövlətinin başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Bolqarıstanın da iştirak etdiyini və ümumi işə töhfəsini qeyd etdi. Prezident İlham Əliyev hər iki tərəfin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər həyata keçirdiyini və bu səfərlərin əlaqələrin inkişafına təkan olduğunu vurğuladı. İqtisadi sahədə də Azərbaycanla Bolqarıstan arasında yaxşı potensialı olduğunu deyən dövlətimizin başçısı Bolqarıstanın Azərbaycanın Avropa

İttifaqı ilə əlaqələrinə dəstəyini yüksək qiymətləndirdi.

Bolqarıstanın Baş naziri Boyko Borisov ölkələrimiz arasında dostluq münasibətlərindən danışaraq dünyada sülhə, anlaşılmaya istiqamətlənən VII Qlobal Bakı Forumunun əhəmiyyətini vurğuladı və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edildi, SOCAR-ın Bolqarıstandakı fəaliyyəti barədə də məlumat verildi.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşü olub



❑ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martin 14-də Monteneqro Prezidenti Milo Cukanoviçlə görüşü olub.**

Monteneqro Prezidenti foruma dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O qeyd etdi ki, bu tədbir beynəlxalq müstəvidə duran məsələlərin müzakirəsi baxımından mühüm platformalardan biridir. Azərbaycanla əlaqələri yüksək qiymətləndirən Monteneqro Prezidenti birgə həyata keçirən layihələrin ikitərəfli münasibətlərin inkişafından xəbərləndiyini dedi.

Prezident İlham Əliyev Azərbaycan ilə Monteneqro arasında çox sıx siyasi-iqtisadi əlaqələrin olduğunu və birgə uğurlu layihələrin həyata keçirildiyini vurğuladı. Dövlətimizin başçısı Cənub

Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında Monteneqronun iştirakının da təqdirəlayiq olduğunu, bu layihənin həyata keçirilməsinin ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracağını dedi. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanda müxtəlif nəqliyyat layihələrinin həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycanın nəqliyyat sisteminin Avropa ölkələri ilə əlaqələndirilməsi və xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması ölkələrimiz arasında nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanlar yaradır. Dövlətimizin başçısı ölkələrimiz arasında turizm, qaz və nəqliyyat sahələrində əməkdaşlığını

inkişaf etdirilməsi baxımından böyük imkanların və perspektivlərin olduğunu da dedi.

Monteneqro Prezidenti qeyd etdi ki, Azərbaycanı Monteneqroda dost ölkə hesab edirlər və Prezident İlham Əliyevin ölkələrimiz arasında münasibətlərin inkişafına verdiyi dəstək çox yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev Azərbaycanda da Monteneqroya böyük hörmətlə yanaşıldığını və Monteneqro ilə əlaqələrimizə mühüm əhəmiyyət verildiyini bildirdi.

Görüşdə, həmçinin ölkələrimiz arasında müqavilə-hüquq bazasının gücləndirilməsinə və digər sahələrin inkişafına dair geniş müzakirələr aparıldı.

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyanın Baş nazirinin müavini ilə görüşü olub



❑ **Martin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyanın Baş nazirinin müavini xanım Ana Bîrçalla görüşü olub.**

Xanım Ana Bîrçal Rumıniya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdıraraq bildirdi ki, bu görüş ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar və fürsətlər yaradır. O qeyd etdi ki, bu il Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi qeyd olunur.

Dövlətimizin başçısı, öz növbəsində, onun salamlarının Rumıniyanın Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş etdi. Prezident İlham Əliyev qeyd etdi ki, xanım Ana

Bîrçalın Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişafına verdiyi şəxsi töhfələr və dəstək ölkəmizdə yüksək qiymətləndirilir. Dövlətimizin başçısı dedi ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə də iqtisadi-ticarəti əməkdaşlığın təşviqi üçün böyük imkanlar var.

Ana Bîrçal bildirdi ki, keçən il hökumətlərarası müstərek komissiyanın iclası çox məhsuldar olub və bu komissiya ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından da mühüm rol oynayıb.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinə toxunuldu və ölkələrimizin bir-birini dəstəkləməsi yüksək qiymətləndirildi. Həmçinin bu günlərdə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi və burada da nəqliyyat sahəsinin inkişaf etdirilməsinin vacib məsələ olduğu qeyd edildi.

Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Rumıniyanın iştirakı məsələsinə də toxundu.

Ana Bîrçal Rumıniyanın Avropa İttifaqı Şurasına sədrlik etdiyi dövrdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsinə yaxından dəstəklədiyini bildirdi.

AZƏRTAC

Heç bir qüvvə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərini soyuda bilməz



Həç bir qüvvə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərini soyuda bilməz. Bunu VII Qlobal Bakı Forumu çərçivəsində Gürcüstanın sabiq prezidenti Georgi Marqvelaşvili jurnalistlərə deyib.

Gürcüstan və Azərbaycan münasibətlərinə mane olmaq cəhdlərini şərh edən G.Marqvelaşvili vurğulayıb ki, heç bir qüvvə iki ölkənin dostluq münasibətlərini soyutmaq bacara bilməz: "Bu münasibətlər

möhkəmdir, çoxəsrlilik tarixə və bir sıra istiqamətlər üzrə gələcək hərtərəfli əməkdaşlıq üçün böyük potensiala malikdir".

Sabiq dövlət başçısı Gürcüstanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi ilə bağlı da fikir bildirib: "Gürcüstan tərəfinin

mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır".

G.Marqvelaşvili Qlobal Bakı Forumunun əhəmiyyətindən danışarkən deyib ki, forum region ölkələri ilə münasibətlərin gələcək inkişafına, həmçinin mühüm global siyasi tapşırıqların həllinə təkan verəcək.

O bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaş olan iki ölkənin ümumi maraqlarına xidmət edir.

Sabiq Prezident Transadriatik boru kəməri layihəsinin xüsusi əhəmiyyətini də qeyd edib və deyib ki, bu layihənin reallaşdırılması neinki region, eləcə də Avropa üçün böyük əhəmiyyət daşıyır.

"Xalq qəzeti"

Moldova və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər qurulub

Moldova və Azərbaycan arasında çox yaxşı ikitərəfli, o cümlədən iqtisadi, diplomatik münasibətlər qurulub. Bunu Moldova Prezidenti İqor Dodon VII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə deyib. Dövlət başçısı xatırladıb ki, ölkələr arasında bir sıra sazişlər imzalanıb: "Qeyd etmək istərdim ki, beynəlxalq, həmçinin MDB çərçivəsində keçirilən tədbirlərdə fəal əməkdaşlıq edirik".

İ.Dodon vurğulayıb ki, Moldovada yeni hökumət formalaşdırılandan sonra Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçirilə bilər.

Prezident Azərbaycan hökumətinə ölkənin cənubunda sosial layihələrin

maliyyələşdirilməsinə görə minnətdarlığını bildirib.

İkitərəfli əməkdaşlığın inkişafından danışan İ.Dodon qeyd edib ki, Moldovanın regionda eksklüziv imkanlarını, eləcə də Avropa İttifaqı və MDB ölkələri ilə azad ticarət haqqında sazişlərə malik

olduğunu nəzərə alaraq, bir çox maraqlı layihələr həyata keçirmək mümkündür: "Biz bu imkanları həm Qərbə, həm də Şərqlə, o cümlədən Türkiyəyə genişləndirməyi təklif edirik".

"Xalq qəzeti"

Minsk qrupu həmsədrlərinin son bəyanatı məhz Ermənistana ünvanlanıb

AZƏRTAC

Belə bir mühüm tədbirdə iştirakına görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edən Avstriyanın keçmiş Federal Kansleri Verner Fay-

Görkəmli dövlət xadimləri və tanınmış siyasətçilər Qlobal Bakı Forumunun əhəmiyyətini yüksək dəyərləndirirlər

Beynəlxalq dialoq və əməkdaşlıq təhlükəsizliyin təmin olunmasının əsas mexanizmləridir



Şefik Caferoviç qeyd edib ki, çoxtərəflilik və qaydalara əsaslanmış beynəlxalq nizam qlobal problemlərin həlli üçün ən yaxşı platforma olaraq qalmaqdadır: "Beynəlxalq dialoq, əməkdaşlıq, insan hüquqlarına hörmət və beynəlxalq hüququn qəbul olunmuş normalarına əməl olunması təhlükəsizliyin, sabitliyin və dayanıqlı inkişafın təmin olunmasının əsas mexanizmləridir. Biz bu bəşəri

Bakıda keçirilən "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Bakı Forumunda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç bildirib ki, beynəlxalq dialoq və əməkdaşlıq təhlükəsizliyin təmin olunmasının əsas mexanizmləridir.

beynəlxalq dəyərləri, prinsipləri, hüquq və qaydaları müdafiə etməli, təşviq etməli və inkişaf etdirməliyə". Ş. Caferoviçin sözlərinə görə, Bosniya və Herseqovina çoxtərəfliliyə və beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərə uyğun fəaliyyətə sadıqdır.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.



Vayra Vike-Freyberqa:

Qlobal Bakı forumlarının açıqlıq və müxtəliflik ruhu artıq özlüyündə bir brendə çevrilib

"Tam əminliklə deyirəm ki, Qlobal Bakı forumlarının açıqlıq və müxtəliflik ruhu artıq özlüyündə bir brendə çevrilib. Bu forumlarda müxtəlif sahələri təmsil edən nümayəndələr qlobal əhəmiyyətli problemləri dostluq və əməkdaşlıq mühitində müzakirə edə bilirlər. Belə bir platformanın məhz Azərbaycanda formalaşması sevindirici haldır".

Bu fikirləri martın 14-də VII Qlobal Bakı Forumunda iştirak edən Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vayra Vike-Freyberqa söyləyib.

Forumun əhəmiyyətini xüsusi vurğulayan Vayra Vike-Freyberqa deyib: "Qlobal Bakı Forumuna ildən-ilə daha çox iştirakçılar qoşulur. Ən əsası odur ki, dünyanın hər bir yerindən bu foruma qatılanlar var. Builki forumun da iştirakçıları arasında dövlət başçıları, baş nazirlər, beyin mərkəzlərinin, müxtəlif fondların nümayəndələri, diplomatlar, jurnalistlər vardır. Belə geniş format forumun əhəmiyyətini bir



daha sübut edir. Biz forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqini dinlədik. Prezident İlham Əliyev bu nitqində dünyada sülhün və sabitliyin təmin olunması üçün mühüm mesajlar verdi".



Rosen Plevneliev:
Azərbaycan sülhün, tolerantlığın carçısıdır

"Azərbaycan sülhün, tolerantlığın carçısıdır. Forumda səmərəli fikir mübadiləsi aparılır, təcrübələr ortaya qoyulur. Hesab edirəm ki, hər kəs burada iştirak etməkdən

məmnundur. Artıq Qlobal Bakı Forumu xeyli inkişaf edib və dünyada mühüm bir platformaya çevrilib".

Qeyd edək ki, VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu "Dünyanın yeni xarici siyasəti" olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Qlobal Bakı Forumu artıq böyük uğur qazanıb və mən də bu forumun bir iştirakçısı olduğum üçün çox şadam. Bunu Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliev deyib.

R. Plevneliev qeyd edib ki, forumda hazırkı, eləcə də sabiq dövlət və hökumət başçıları iştirak edir və dünya üçün mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılır.

Keçmiş prezident vurğulayıb ki, Azərbaycan regionda mühüm rol oynayır:

"Qlobal Bakı Forumu ildən-ilə inkişaf edərək çox səmərəli platformaya çevrilib". Bunu Sloveniyanın keçmiş prezidenti Danilo Türk deyib.



Qlobal Bakı Forumu çox səmərəli platformaya çevrilib

D. Türk qeyd edib ki, bu forum iştirakçılara dünyanı maraqlandıran mühüm məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün böyük imkan yaradır: "Builki forum irəli atılan daha bir addımdır və xarici siyasətlə bağlı məsələlərin müzakirəsi üçün əlverişli şərait yaradır".

Keçmiş prezident əlavə edib ki, Azərbaycan sivilizasiyaları arasında dialoqun qurulması istiqamətində çox gözəl işlər görülür: "Azərbaycan İslam ölkəsidir, lakin ölkə çox açıq fikirlidir. Azərbaycan həttə kilsələrin bərpasına dəstək göstərir ki, bu da xalqlar arasında inamın və dialoqun qurulmasına şərait yaradır. Bu cür işlərin görülməsi bu gün dünyaya daha çox lazımdır və Azərbaycan bu istiqamətdə çox gözəl işlər görür".

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT, ABŞ və Rusiya ciddi mövqe göstərməlidir



Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur. Moldovanın sabiq prezidenti Petru Luçinski VII Qlobal Bakı Forumu çərçivəsində deyib.

son illərdə qlobal oyunçular tərəfindən münaqişələrin həlli istiqamətində heç bir addım atılmır:

"Qlobal siyasəti böyük ölkələr formalaşdırır, hazırda bu ölkələr BMT Təhlükəsizlik Şurasının 5 üzvüdür və bir sıra beynəlxalq institutlardır. Bir çox ümumi danışıqlar olur, lakin onlardan heç biri hər hansı regional problemin ədalətli həlli üçün məsuliyyəti öz üzərinə götürmək istəmir. Şəxsən mən düşünürəm ki, BMT səviyyəsində addımlar atılmalıdır".

P. Luçinski deyib ki, BMT səviyyəsində nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ problemi kimi münaqişələrin həlli üzrə tövsiyələrini verməlidirlər.

Onun fikrincə, bu münaqişənin həlli üçün BMT, ABŞ və Rusiyanın, həmçinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasında maraqlı olan bir neçə ölkənin ciddi mövqeyi olmalıdır.

P. Luçinski bildirib ki, qlobal siyasi çağırışlar regional münaqişələrin nizamlanmasına birbaşa təsir edir.

Sabiq dövlət başçısı vurğulayıb ki,

Forumda qlobal siyasətin mühüm problemləri müzakirə mövzusudur



VII Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə çox sayda nüfuzlu siyasətçilər, elm, mədəniyyət xadimləri gəlmişlər. Onların arasında Norveçin sabiq baş naziri Kjel Maqne Bondevik də var. Norveçli qonaq qəzetimizin əməkdaşına forumun əhəmiyyəti barədə demişdir:

– Mən, ilk növbədə tədbirin yüksək səviyyədə təşkil olunmasını qiymətləndirməyi özümə borc bilirəm. Forumda qlobal siyasətin mühüm problemləri müzakirə olunur. Bu, təqdirəlayiq haldır.

Yeri gəlmişkən, dünən forum çərçivəsində keçirilən panel iclasların birində çıxış etdim. Panel iclası qlobal siyasətin inkişafında böyük gücləri: Çin, ABŞ, Rusiya və Avropa İttifaqının rolu məsələsinə həsr olunmuşdu.

Çıxışmda əvvəlcə öz ölkəmiz barədə danışdım. Bildirdim ki, Norveç sülhsevər ölkədir. Düzdür, bizim ölkə Avropa İttifaqının üzvü deyil, amma dünyada, təmsil olduğumuz qitədə, eləcə də yaxın ətrafımızda narahat prosesləri diqqətlə izləyirik. Biz ABŞ-da vəziyyətin dəyişdiyini, Çinin iqtisadi inkişafını görürük. Rusiya "soyuz müharibə"dən sonra öz rolunu müəyyənləşdirsə də, onun bir çox ölkələrlə münasibətlərində və daxildə problemləri mövcuddur.

Mən hesab edirəm ki, qarşıdakı illər ərzində heç bir ölkə dünya siyasətində dominant olmayacaq. Fikrimcə, həttə

Birləşmiş Ştatlar da dominant olmayacaq. Bununla bərabər, beynəlxalq siyasətdə ABŞ mühüm rol oynamaqda davam etməlidir, geri çəkilməməlidir. Avropa İttifaqı da başqa ölkələrlə münasibətlərdə daha sıx əməkdaşlığa üstünlük verməlidir.

Norveçli qonaq sonra vurğuladı ki, VII Qlobal Bakı Forumu dünyada mühüm beynəlxalq platformaya çevrilib və burada aparılan müzakirələr sülh və təhlükəsizlik işinə müsbət təsir göstərəcək.

Söhbəti qələmə aldı:
M. HACIXANLI, "Xalq qəzeti"



Bizim xarici siyasətimiz müstəqil deyildir. Bunu VII Qlobal Bakı Forumunda Monteneqro Prezidenti Milo Cukanoviç deyib.

Dövlət başçısı qeyd edib: "Biz inkişaf edən dünya tendensiyalarına kömək etmək üçün millətçilik ideyasını düzgün anlamalıyıq. Avropa İkinci dünya müharibəsindən sonrakı dövrdə daha mühüm nailiyyətlər kimi öz dəyərlərini qoruyub

Bütün problemləri həll edə bilən formül mövcud deyil

saxlamağa davam edəcək".

M. Cukanoviç bildirib ki, bütün problemləri həll edə bilən formül mövcud deyil: "Bizə qlobal səviyyədə çoxtərəflilikdən istifadə etmək lazımdır. Yalnız

vətəndaşlarımızın yüksək həyat şəraitini təmin edəcəyimiz halda böyük və vacib məqsədlərə çatmaq olar. Bizim xarici siyasətimiz müstəqil deyildir".



– Bu gün Azərbaycan Respublikası öz üzərinə böyük bir məsuliyyət götürərək, dünyada sülh və təhlükəsizlik işinə bacardığı qədər töhfələr verməyə çalışır. Biz bunu alqışlayırıq. Bu istiqamətdə Prezident İlham Əliyev böyük səylər göstərir. Bunun üçün Bakıda dünyanın düşüncə bəyinnləri, intellekt sahibləri mövcud problemlərin həllinə cəlb edilir. Bu gün bizim bu forumda iştirakımız da məhz Prezident İlham Əliyevin bu xoş təşəbbüsünün nəticəsidir.

Dünyada baş verən problemlərin həlli bizdən daha çox səylər tələb edir. Ayrı-ayrı ölkələrdə baş verən müharibələr, münaqişələr

ciddi problemlər yaradır, insanlar həyatlarını itirir, yaşadıkları yerləri tərk etmək məcburiyyətində qalırlar. Bu cür mənfi halların olmaması üçün liderlər kompromisə getməyi bacarmalı, problemləri birgə səylərlə həll etməliyə.

Bu mənada Azərbaycan Prezidentinin cəsarətlə təbliğ etdiyi multikulturalizm ideyaları böyük əhəmiyyət daşıyır. Prezident

İlham Əliyev forumun açılışında da bu barədə geniş danışaraq bildirdi ki, multikulturalizm Azərbaycanda siyasətin tərkib hissəsidir. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir. "Azərbaycan tarixən ele bir məkan olub ki, burada müxtəlif dillərin və millətlərin nümayəndələri bir yerdə bir aile kimi yaşamışlar. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu

tendensiya davam edib. Biz bu ideyaları qlobal müstəvidə təşviq etməyə çalışdıq. Ona görə biz bu istiqamətdə bir sıra mühüm beynəlxalq tədbirlər, konfranslar təşkil etdik. Bu tədbirlərdə əsas müzakirə mövzusu multikulturalizmin gücləndirilməsi olub. Çünki biz bu gün görürük ki, bu mövzu ilə bağlı müxtəlif baxışlar var. Bu gün Azərbaycan onu nümayiş etdirir ki, dünya yalnız multikulturalizmin təşviqi ilə irəli gedə bilər, gərginliklər azalır və qarşılıqlı anlaşma gücləndirilir bilər. Biz bunun nümunəsiyik".

Doğrudan da, dünya ölkələri və xalqları arasında multikulturalizm nə qədər çox yayılarsa, münaqişələr, müharibələr də bir o qədər az olar. Hər halda VII Qlobal Bakı Forumu bizi bu barədə düşünməyə dəvət edir.

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

Bakı Forumu bizi mövcud problemlər ətrafında düşünməyə dəvət edir

YENİ KİTAB: Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır

Tarixçilər üçün yol xəritəsi ola biləcək bu dəyərli əsər həm də tarixə münasibəti dəyişməyə çağırışdır

□ **Tarix keçmiş, bu günü və sabahı bir-birinə möhkəm tellərlə bağlayan bir keçid, körpüdür. Keçmiş bilmədən bu günə və gələcəyə keçmək qeyri-mümkündür. Keçmişimizi öyrənmək üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə və təyinatına olan münasibətimizi dəyişməli, anlayışların zahirindən daha çox, onların daxilini görməyə, anlamağa vərdiş etməliyik. Bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yenidən çapdan çıxmış "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabında yer alıb.**

Tarix keçmiş, bu günü və sabahı bir-birinə möhkəm tellərlə bağlayan bir keçid, körpüdür. Keçmiş bilmədən bu günə və gələcəyə keçmək qeyri-mümkündür. Keçmişimizi öyrənmək üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə və təyinatına olan münasibətimizi dəyişməli, anlayışların zahirindən daha çox, onların daxilini görməyə, anlamağa vərdiş etməliyik.

Bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yenidən çapdan çıxmış "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabında yer alıb.

Xanlıqlar dövrünün siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində mühüm elmi addım

Akademik Ramiz Mehdiyevin bu kitabı Azərbaycan tarixinin ən ağır və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində atılmış mühüm elmi addımdır. Ümumilikdə 22 orijinal sənədin daxil edildiyi toplu xanlıqlar dövrünün siyasi təhlili və tarixi dəyərləndirilməsinə həsr olunan sanballı tədqiqat işidir. Akademik xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir, həmin tarixi mərhələyə obyektiv qiymət verməyə mane olan məsələlərə aydınlıq gətirir. Nəticədə müqayisəli və hərtərəfli elmi təhlil metodu əsasında tarixşünaslığımızda ilk dəfədir ki, xanlıqlar dövrü siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətə yeni kontekstdə dəyərləndirilir.

Müəllif tədqiqatların nəticəsi olaraq bu qənaətə gəlir ki, xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin və xalqının taleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Məhz bu dövrdə Azərbaycan dövlətçiliyi mərkəzləşmə prinsipindən məhrum olur. Vaxtilə Səfəvi şahlarının, xüsusən Şah İsmayıl Xətəinin və Nadir şahın hərbi dühəsi və siyasi məharəti hesabına yaradılan, Azərbaycan türklərinin titli xalq statusunda idarə etdikləri böyük bir coğrafiyada irili-xırdalı onlarca feodal dövlətin meydana gəlməsi siyasi böhranla yanaşı, böyük iqtisadi və mədəni tənəzzülə aparıb çıxarır. Xanlıqlar dövrünü Azərbaycan üçün aktuallaşdıran başqa bir amil isə xalqımızın məhz həmin siyasi dövrün səhvləri ucubətindən ikiye bölünməsi və bu günə qədər da parçalanmış vəziyyətdə yaşamağa davam etməsi ilə bağlıdır. Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal olunması, Qacarların bütün cəhdlərlə baxmayaraq, onları geri qaytarı bilməməsi, nəhayət, imzalanmış Güllüstan və Türkmənçay müqavilələri indiyədək mövcud olan reallığın mühüm tarixi səbəbləridir.

Bütün hallarda tarix olduğu kimi yazılmalıdır və bu, tarixçilərin əsas missiyasıdır. "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabı bu baxımdan tarixşünaslığımıza çox dəyərli töhfədir və öz mötəbarlığı ilə ilk baxışda diqqəti cəlb edir.

Azərbaycan dilində ilk dəfə işıq üzü görən 22 sənəd və tarixçilər üçün yol xəritəsi

Azərbaycan oxucusuna ana dilində ilk dəfə təqdim edilən 22 sənəd arasında Qacar şahlarının Azərbaycan xanlarına məktubları, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları özündə tarixi həqiqətləri əks etdirir. Fətəli şahın 1796-cı ilin noyabrında bütün Tiflis əhalisinə ünvanlandığı fərman, yaxud İstanbuldakı İran səfirliyinin ermənilərə sığınacaq verilməsi barədə Xarici İşlər Nazirliyinə məktubu, Cavad xanın knyaz Sisianova cavab məktubu və digər sənədlər həmin dövrün real mənzərəsinə aydınlıq gətirmək baxımından böyük əhəmiyyət kəsb edir.

Təqdim edilən sənədlər müvafiq şərh və izahlarla müşayiət olunur.

Akademik Ramiz Mehdiyevin yeni kitabı tarixçi alimlər üçün yol xəritəsi də sayıla bilər. O, bu sahənin mütəxəssislərinə çağırış edərək yazır: "Tarixçilərimiz, filosoflarımız, ədəbiyyatşünaslarımız, mədəniyyətşünaslarımız onu da unutmamalıdır ki, keçmişin irsindən qorxmama, yaxud ehtiyatlanmama lüzum yoxdur. Onu olduğu kimi qəbul edib öyrənmək, müsbət tərəflərini və qüsurlarını obyektiv şəkildə göstərmək və ədalətli qiymətləndirmə əsasında ictimaiyyətə ötürmək lazımdır. Tarixi mirasla işləyərkən, əslində, tamam başqa bir məsələdən — hansısa siyasi-ideoloji səbəblərdən, yaxud təəssübkeşlik ucubətindən ört-basdır etməyə çalışdığımız və ya mahiyyətini təhrif edərək çatdırdığımız faktların sonradan aşkara çıxarıldığı zaman xalqda, cəmiyyətdə yaradacağı məyusluqdan, ruh düşkünlüyündən və psixoloji farsıntıdan ehtiyatlanmaq lazımdır".

Kitabda türkşünas alimlər M.S.Ivanov, K.E.Bosvort, Y.Krımski və başqalarının xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilir.

Tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur

Əsərdə xanlıqlar dövrünün hadisələrinin müasir dövrlə əlaqələndirilməsi daha bir mühüm məziyyət kimi diqqəti cəlb edir. Müəllif yazır ki, xanlıqlar dövrü ilə müstəqilliyimizin ilk illəri arasında mövcud olan kədrli oxşarıqlardan daha biri isə torpaqlarımızın itirilməsi ilə bağlıdır. Əgər xanların özbaşınalığı və separatçı davranışları Şimali Azərbaycanın cariizn tərəfindən işğalı və 1828-ci il Türkmənçay sazişinin



müddəalarına əsasən İran ermənilərinin Qarabağa, Naxçıvana və İrəvana köçürülməsi ilə yekunlaşmışdısa, ötən əsrin 90-cı illərinin əvvəlində üzlaşdığımız vəziyyət Ermənistanın öz havadarlarının birbaşa dəstəyi sayəsində Dağlıq Qarabağı, həmçinin onun ətrafındakı 7 rayonu qəsb etməsi ilə nəticələndi. Bu həm də onu sübut edir ki, tarix ondan zəruri dərslər çıxarmadığı təqdirdə daha amansızlıqla təkrar olunur.

Akademik bu qənaətə gəlir ki, Azərbaycan xanları vaxtilə birləşib ümumi düşməna qarşı vahid cəbhədən çıxış edə bilsəydilər, böyük ehtimalla torpaqlarımızın bu qədər asanlıqla və qısa zamanda işğalı da mümkün olmazdı.

Kitabda Ağə Mehəmməd şah Qacar, Abbas Mirzə Qacar, Fətəli şah Qacar, Qarabağ xanı İbrahimxəlil xan, Gəncə xanı Cavad xan, Şəki xanı Səlim xan, general Pavel Sisianov, birinci və ikinci Rusiya-İran müharibələri, həmçinin Kürəkçay müqavilələri barədə verilən məlumatlar oxucuya həmin dövrün mühüm şəxsiyyətləri və hadisələrinə dair yığcam məlumatlar çatdırır.

Akademik Ramiz Mehdiyevin tədqiqatları, dərin məntiqə söykənən fikir və mülahizələri, dəyərli tövsiyələri, həmçinin təqdim etdiyi qiymətli sənədlər xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan yaradacaq. Bununla yanaşı, Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və ədalətli baxışın formalaşmasına təkan verəcək.

Kitab həm peşəkar tarixçilər və mənbəşünaslar, həm də Azərbaycan tarixi ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.

AZƏRTAC

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Prezidentin fərmanının icrasına həsr olunmuş müşavirə keçirilib

□ **Martin 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə bağlı məsələlərin müzakirəsinə həsr olunan müşavirə" keçirilib.**



FHN-dən bildiriblər ki, müşavirədə fəvqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kəram Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, "Azərenerji" ASC-nin prezidenti Balababa Rzaev, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, SOCAR-ın "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, Nazirlər Kabineti Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev iştirak ediblər.

Tədbirdə çıxış edən fəvqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman vətəndaşların mənzil-mişəft şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısının atdığı növbəti müntəzəm addım olaraq, bəzi çoxmənzilli binaların istismara verilməsinin sürətləndirilməsinə imkan yaradacaq. Nazir artıq bu istiqamətdə aidiyyəti dövlət qurumlarının birgə fəaliyyətini tənzimləyən işçi qrupun yaradıldığını və fərmandan irəli gələn məsələlərin operativ icrasına başlanıldığını qeyd edib. Bildirib ki, illərlə qaz, işıq, su, poçt xidməti kimi problemlərlə üzlaşmış vətəndaşlar Prezidentin Fərmanının icrası nəticəsində bu çətinliklərdən xilas olacaqlar. Bu baxımdan da bugünkü müşavirə adıcıkəlin Fərmanın icrası ilə bağlı aidiyyəti dövlət qurumlarının qarşılıqlı səmərəli fəaliyyətinin daha da gücləndirilməsinə və keyfiyyətinin artırılmasına xidmət edəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev mühüm

əhəmiyyət kəsb edən fərmanın icrası zamanı on minlərlə sakinin probleminin öz həllini tapacağını deyib. Bildirib ki, işçi qrup artıq yoxlanılmış binaların istismara verilməsinə daha da sürətləndirmək istiqamətində işlər aparır.

Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev fərmandan irəli gələn məsələlərin əhəmiyyətindən danışıraq, bu istiqamətdə aidiyyəti dövlət qurumlarının əlaqəli işinin vacibliyini vurğulayıb.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kəram Həsənov fərmanın əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm rol oynadığını diqqətə çatdıraraq bildirib ki, rəhbərlik etdiyi qurum işçi qrup çərçivəsində çoxmənzilli binaların istismara verilməsinin sadələşdirilməsi üçün lazımı işləri görülməsində yaxından iştirak edir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində mühüm işlər görüldüyünü və fərmanın icrası istiqamətində Bakı Şəhər İcra Hakimiyyətinin də aidiyyəti dövlət orqanları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

"Azərenerji" ASC-nin prezidenti Balababa Rzaev, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, SOCAR "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev adıcıkəlin fərmana uyğun olaraq, bəzi çoxmənzilli binaların elektrik enerjisi, su və qaz ilə lazımı səviyyədə təminatı üçün müvafiq tədbirlərin həyata keçirildiyini bildiriblər.

Sonra mövzu ilə bağlı həlli vacib olan məsələlərin geniş müzakirəsi aparılıb, Fərmanın icrasının vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

AZƏRTAC

Azərbaycan və Belarusun istintaq orqanları terrorçuluğa qarşı birgə mübarizə aparacaq

□ **Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Səfərin məqsədi Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Belarus Respublikasının İstintaq Komitəsi arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsidir.**



Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, martın 14-də Belarus Respublikasının İstintaq Komitəsinin nümayəndə heyəti Fəxrı xiyabana gəlib, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla vəz edərək məzari önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzari üzərinə də gül dəstələri düzüüüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzari üzərinə tr çiçək dəstələri düzü. "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Daha sonra nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüş keçirilib.

Qonaqları səmimi salamlayan baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ildən daha da genişlənməklə dərnləşən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Belarus dövlətlərinin liderləri İlham Əliyev və Aleksandr Lukaşenkonun müstəsna xidmətlərini, ölkə rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin çoxsaylı qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, məhz bu

münasibətlər ölkələrimizin daha da yaxınlaşması, hər iki respublikanın müxtəlif dövlət təsisatları, o cümlədən prokurorluq və istintaq orqanları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı yolunda böyük stimül olub. Bu əlaqələr çərçivəsində 2018-ci ilin noyabrında "Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Belarus Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş" in imzalanması ölkələrimizin prokurorluq və istintaq orqanları arasında münasibətlərin strukturun daha da təkmilləşdirilməsi, kədr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və əzadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir

Görüşdə baş prokuror son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kədr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və əzadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir

dövrde qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib. Belarusun Azərbaycanla hüquqi sahədə əməkdaşlığını möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən İvan Noskeviç iki ölkənin istintaq orqanları arasında münasibətlərin dərnləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsinə maraqlı olduğunu vurğulayıb.

Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və əzadlıqlarının qorunması, cinayətkarlığa, o cümlədən terrorçuluq və ekstremizmə qarşı birgə mübarizə sahəsində geniş fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb. Həmçinin tərəfləri maraqlandıran məsələlər müzakirə edilib qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Müzakirələrin nəticəsi olaraq iki dövlət orqanı arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənəndirən "Əməkdaşlıq haqqında saziş" imzalanıb.

Saziş cinayətkarlıq və terrorçuluğa qarşı mübarizə, xüsusən də onun müntəşkil formaları, korupsiya, iqtisadiyyat və yüksək texnologiyalar sahəsində cinayətlər və cəmiyyət üçün ciddi təhlükə yaradan digər cinayətlərin qarşısının alınmasıyla birgə əməkdaşlığı, informasiya və təcrübə mübadiləsi, hüquqi yardım və digər sahələrlə əhatə edir. Saziş mövcud münasibətlərin yeni səviyyəyə qaldırılması, ölkələrimizin tərəfdar olduğu beynəlxalq əməkdaşlığa dair sənədlərin icra olunmasını ikitərəfli səviyyədə təsdiqlənməsi, tərəflər arasında qarşılıqlı itətimdən bir daha bəyan edilməsi və bir-birinin milli qanunvericiliyinə hörmətin ifadə olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Belarus nümayəndə heyəti Baş Prokurorluğun tarix muzeyi, Azərbaycan-Belarus münasibətlərinə həsr olunan

muş ekspozisiyalarla tanış olub. Qonaqlarla Azərbaycan dövləti, onun hüquq sistemi, ölkə başçısının rəhbərliyi ilə aparılan islahatlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən xüsusi hazırlanmış guşə təqdim edilib. Belarus nümayəndə heyəti daha sonra Baş Prokuror yanında Korupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olub. Baş prokurorun müavini - Baş Prokuror yanında Korupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin reisi Kamran Əliyev qonaqlara prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan islahatlar, Baş İdarənin fəaliyyəti barədə ətraflı məlumat verib.

Nümayəndə heyəti milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş İdarənin inzibati binasında normativ hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitab portallarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan

informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olub.

Azərbaycan Respublikası Prokurorluğu orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviç korupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. O, korupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsinə maraqlı olduğunu diqqətə çatdırıb.

Nümayəndə heyətinin üzvlərinin çirkli pulların yuyulması ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər və prokurorluq orqanları tərəfindən bu çətinlikdən cinayət işləri üzrə ibtidai araşdırmaların aparılması sahəsindəki fəaliyyətlə dair sualları ətraflı cavablandırılıb.

Görüşdə korupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində olub. Nümayəndə heyətinə idarədə istintaq edilən sülh və insanlıq, şəxsiyyət, dövlət hakimiyyəti əleyhinə, iqtisadi və digər sahələrdə törədilən ağır və xüsusiylə ağır cinayətlərin istintaqı ilə bağlı ətraflı məlumat verilib. İ.Noskeviç kriminalistik işin təşkili, eləcə də "Elektron cinayət" və "Elektron sənəd dövriyyəsi" informasiya proqramlarının Azərbaycan təcrübəsinin öyrənilməsinə maraqlı olduğunu diqqətə çatdırıb.

Belarus nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

AZƏRTAC

Prezident Administrasiyasının məsul işçiləri bir sıra şəhər və rayonlarda vətəndaşlarla görüşüblər

□ **Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, martın 14-də Bakının Yasamal rayonunda, Mingəçevir şəhərində, Ağdam, Ağdas, Biləsuvar, Cəbrayıl (Biləsuvar), Hacıqabul, Kürdəmir, Qazax, Qəbələ və Quba rayonlarında vətəndaşlarla görüşlər keçirilib.**

Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bütün bunlar, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Dövlətimizin başçısının da dediyi kimi, yürüdülmə siyasətin təməlinə Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Son vaxtlarda imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

Həmçinin görüşlərdə məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına əməl olunmasının vacibliyi bir daha vurğulanıb.

Vətəndaşlar bu cür qəbullaarın təşkiliyə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinin minnətdarlıqlarını bildiriblər.

Martın 15-də Prezident Administrasiyasının məsul işçiləri Bakının Bineqədi rayonunda, həmçinin Yevlax, Ağstafa, Bərdə, Cəllilabad, Göyçay, Xaçmaz, Xocavənd (Beyləqan), Neftçala, Oğuz və Ucar rayonlarında vətəndaşları qəbul edəcəklər.

AZƏRTAC

Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışlarının açılış mərasimi

Martin 14-də Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarının açılış mərasimi keçirilib. Açılış mərasimi Milli Gimnastika Arenasında iştirakçı ölkələrin paradı ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədliyəv turnirdə 41 ölkəni təmsil edən idmançılar və qonaqları salamlayıb. Qeyd edib ki, idmançıların beynəlxalq yarışlarda göstərdiyi yüksək nəticələrlə fəxr edən Azərbaycan indi həm də belə yarışların mütəmadi təşkil edildiyi məkana çevrilib. Son bir neçə il

özünün inkişaf dövrünü yaşayır, gimnastlarımız Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edirlər. "Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın gimnastikanın inkişafına göstərdiyi daimi diqqət və qayğı nəticəsində yeniyetmələr və gənclər arasında bu idman növünün populyarlığı getdikcə artır və gimnastika ilə məşğul olanların sayı ildən



ərzində ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi və digər yarışlara yüksək səviyyədə ev sahibliyi edən ölkəmizin bu sahədəki uğurları, ilk növbədə Prezident İlham Əliyevin idman siyasəti ilə bağlıdır. Mehdi Əliyevanın başçılıq etdiyi dövlətimizin inkişafı istiqamətində fəaliyyətinin göstərdiyi yüksək nəticələrlə fəxr edən Azərbaycan indi respublikamızın bütün bölgələrində fəaliyyət göstərən Olimpiya mərkəzlərində, idman məktəblərində, idman klublarında ölkə gənclərinin idmanla məşğul olmaları və öz göstəricilərini yüksəltməsi üçün bütün şərait yaradılıb. Çox sevindirici haldır ki, vaxtı ilə ölkəmiz üçün ənənəvi idman növü sayılmayan gimnastika bu gün respublikamızda

ilə çoxalır. Azərbaycan Gimnastika Federasiyasının 2017-ci və 2018-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının reyting siyahısında birinci sırada yer tutması məhz bu diqqətin təzahürü, ölkəmizdə gimnastikanın inkişafı istiqamətində fəaliyyətinin səmərəliliyinin göstəricisidir", - deyə Yusuf Məmmədliyəv vurğulayıb. Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, il ərzində təşkil edilən Avropa və dünya miqyaslı yarışların sayına və təşkilinin keyfiyyətinə, yarış məkanlarının texniki göstəricilərinə görə Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri hesab oluna bilər. 2019-cu ildə Bakıda gimnastikanın müxtəlif

növləri üzrə 7 beynəlxalq tədbir təşkil ediləcək. Bu, ölkəmiz üçün böyük şərəf və dünya idman ictimaiyyətinin yüksək etimadının göstəricisi olmaqla, həm də böyük məsuliyyət deməkdir. Əminliklə demək olar ki, biz bu məsuliyyəti işin öhdəsindən layiqincə gələcəyik. Bu gün açılış mərasimi keçirilən yarışın fərqli cəhətlərindən biri Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasıdır. Bu barədə danışan Y.Məmmədliyəv deyib: "Bütün gimnastlara hər bir idmançı-nın ən böyük arzusu olan Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmağı arzulayıram. İdman yarışları bizim üçün həm də bir-

birimizi daha yaxşı tanımaq, təmsil etdiyimiz xalqların və ölkələrin milli-mənəvi dəyərləri, mədəniyyəti barədə məlumat almaq, dünyanın nə qədər gözəl və rəngarəng olduğunu bir daha hiss etmək imkanı yaradır. Əminəm ki, qədim Azərbaycan torpağında keçirdiyiniz bir neçə gün yaddaşımda silinməz izlər qoyacaq, qazandığınız idman nailiyyətləri dünyada sülh və əmin-amanlığın, xalqlar arasında dostluğun qorunub saxlanılması və inkişaf etdirilməsi işinə əvəzsiz töhfə olacaq".

İdmançılara uğurlar arzulayan Y.Məmmədliyəv dünya kuboku yarışlarını açıq elan edib. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Martin 17-dək davam edəcək turnir "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq istəyən idmançılar üçün mühüm əhəmiyyət daşıyır. Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda mübarizəyə 121 kişi və 49 qadın idman gimnastı qoşulub. Turnirə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatının medalçıları qatılıblar. Yarışların ilk iki günündə təsnifat, sonrakı iki gündə isə final mərhələləri keçiriləcək.

Dünya kuboku yarışlarında ölkəmizi Murad Ağarəyev, İvan Tixonov, Nikita Simonov və Marina Nekrasova təmsil edirlər.

Turnirdə ən yüksək icra xalı toplamış gimnastlara Azərbaycan Gimnastika Federasiyasının ənənəvi kuboku - "AGF Trophy" təqdim olunacaq.

AZƏRTAC

Problemlə kreditlərlə bağlı mexanizm hazırdır



S.Şerifov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarla bu istiqamətdə iş aparılır: "Kreditlərin həcmi, sayı dəqiqləşdirilir. Bunun əsasında da müvafiq işlər başlanacaq və normal qaydada ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə

Azərbaycanda problemlə kreditlərlə bağlı Prezident İlham Əliyev tərəfindən verilən fərmandə nəzərdə tutulan işlər həyata keçirilir. Bunu maliyyə naziri Samir Şerifov jurnalistlərə açıqlamasında deyib.

bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı bir problem görünmür. Maliyyə Nazirliyində qaynar xətt yaradılıb, suallara cavab verilir. Bütün əsas məsələlər artıq öz həllini tapıb".

MDB üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası



Martin 14-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov Moskvada keçirilən MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.

Komitənin iclasında nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlığın müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Göyçayda vətəndaşları qəbul edib



Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) AZƏRTAC-a bildirdikləri ki, 2019-cu ilin martında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, xidmət rəisi, general-leytenant Arzu Rəhimov martın 14-də Göyçay, Yevlax, Bərdə, Tərtər, Zərdab, Ağdaş və Ucar rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl xidmət rəisi, general-leytenant Arzu Rəhimov və rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda gələn vətəndaşların müraciətləri əsasən, həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi,

müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub. Xidmət rəisi vətəndaşların müraciətlərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə qarşıdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerində həll edilib. Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyatdan alınıb.

Qəbulda 33 vətəndaş iştirak edib. Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsində olublar

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq ziyarəti təşkil olunub.

Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, müxtəlif ölkələri təmsil edən 22 nəfərdən ibarət hərbi attaşelər əvvəlcə hərbi hissə və onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib.

Hərbi attaşelərin ziyarəti zamanı hərbi hissədə olan əsas texniki nümunələr haqqında məlumat verildikdən sonra onlar praktiki nümayiş etdirilib.

Sonda hərbi hissə tərəfindən xarici qonaqlara Novruz bayramı münasibətilə ziyafət təşkil olunub.

"Xalq qəzeti"



"Azərsu" Xəzər rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlayıb

☐ "Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdikləri ki, səhmdar cəmiyyətin tədbirlər planına uyğun olaraq Xəzər rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlanılıb.

Ötən müddətdə Ceyranbatan Ultrastüqəclı Sutəmizləyici Qurğular Kompleksinin və Ceyranbatan-Zirə magistral su kəmərinin istismara verilməsindən sonra Abşeron yarımadasının kənd və qəsəbələrində içməli su təchizatında ciddi dəyişiklik müşahidə olunub. Növbəti mərhələdə Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrində, o cümlədən Xəzər rayonunun kənd və qəsəbələrində paylayıcı şəbəkələrin yaradılmasına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

Xəzər rayonunda icra olunan layihələr Mərdəkan, Buzovna, Qala, Şüvəlan, Türkan və Bina qəsəbələrində həyata keçirilir. Layihələrin həyata gətirilməsi ərazilərin əksəriyyətində mərkəzləşdirilmiş içməli su şəbəkələri mövcud olmayıb.

Layihə çərçivəsində Şüvəlan qəsəbəsi Almaz İldırım və Dənizkənarı küçələrinin kəsilməsində yerləşən yaşayış məhəlləsində yeni su təchizatı şəbəkəsi yaradılır. Burada müxtəlif diametrlı borularla 9,8 kilometr uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq.

Şağın qəsəbəsində də su şəbəkəsinin genişləndirilməsinə başlanılıb. Qəsəbə ərazisində müxtəlif diametrlı borularla 3,8

kilometr uzunluğunda yeni su şəbəkəsi yaradılacaq.

Bina qəsəbəsinin Südcülük adlanan ərazisində yeni mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi inşa ediləcək. Burada ümumi uzunluğu 4,6 kilometr su xətlərinin tikintisi nəzərdə tutulur.

Hazırda Mərdəkan qəsəbəsi Sergey Yesenin və Hacı Zeynalabdin Tağıyev, Buzovna qəsəbəsi Koroğlu küçələrində, həmçinin Qala qəsəbəsində su şəbəkələrinin tikintisi davam etdirilir.

Ümumilikdə, Xəzər rayonunda icra olunan layihələr çərçivəsində 21 kilometrədən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq. Hazırda Buzovna və Türkan qəsəbələrində bina və həyət evlərinə sayğacların quraşdırılması davam etdirilir. Tikinti-quraşdırma işləri yay aylarına qədər başa çatdırılacaq. Yeni layihələrin icrası nəticəsində 2 mindən çox evə ilk dəfə su verəcək.

Qeyd edək ki, hazırda "Azərsu" ASC Xəzər rayonunun 8 qəsəbəsində 35 minədək abonentə xidmət göstərir.




Lombard və valyutadəyişmə məntəqələrinin əməkdaşları Ermənistan hökumətinin binası qarşısında növbəti dəfə etiraz aksiyası keçirirlər.

Aksiya iştirakçıları bu sahədə dövlət rüsumunun 60 dəfə (6000 faiz) artırılmasını nəzərdə tutan "Dövlət rüsumları haqqında" qanuna təkli edilən dəyişikliklərin redaktə olunmasını tələb edirlər.

Lombardlar hazırda 100 min dram, valyutadəyişmə məntəqələri isə 50 min dram ödəyirlər. Yeni qanun layihəsi isə bu rüsumların müvafiq olaraq 6 milyon və 3 milyon dramədək artırılmasını nəzərdə tutur.

Qeyd edək ki, 1000 erməni dramı 2.06 ABŞ dollarına bərabərdir.



“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına təntənəli yolasalma mərasimi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayon icra hakimiyyəti yanında İctimai Şuranın üzvləri, YAP rayon təşkilatının sədri Ramiz Göyüşov, məktəb direktorları, valideynlər, “ASAN Könüllüləri”, “Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin YAP rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən 283 nömrəli məktəbin direktoru Tünzalə Zeynalova bildirib ki, dövlət başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb. Bu layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etməkdir.

Valideyn Gülbətin Əhmədova layihənin məktəblilərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu deyib. Şagirdlərdən Rüstəm Mirzəzadə, Gülsüm Baxışova və Güler Quluzadə isə “Ölkəmizi tanıyaq” tur-aksiyasının onların həyatında çox böyük və yaddaqalan hadisəyə çevriləcəyini diqqətə çatdırıblar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov tur-aksiyanın məktəblilərin dünyagörüşünü daha da zənginləşməsinə, onların vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmalarına böyük töhfələr verdiyini vurğulayıb.

Artıq hər il reallaşan bu layihə məktəblilərə ölkəmizin müxtəlif bölgələrinin tarixi məkanları və iqtisadiyyatı ilə yaxından tanış olmaq imkanı yaradır, onların dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynayır.

Elxan Allahverdiyev daha sonra deyib ki, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan Prezident

binaları tikilir, ucqar dağ kəndlərinə qaz xətləri çəkilir, yollar salınır, sosial obyektlər tikilir. Məktəblilərin tur-aksiya çərçivəsində bütün bunları görmələri onlarda yenilən Azərbaycan barədə əyani təsəvvür yaradır.

Mərasimdə Novruzun personajları Kosa, Keçəl və Bahar qızı layihə iştirakçılarına salamlayıblar, bayram musiqiləri səsləndirilib, “Şəhur yallısı” izlənilib.

Tur-aksiya iştirakçıları Naxçıvana yola düşüblər



Rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev mərasimdə xatırladı ki, “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə təşkil edilən maarifləndirici tur-aksiyalar mühüm önəm daşıyır.

İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir. Ölkəmizin bütün regionları gündən-günə abadlaşır, şəhər və rayonlarımızın siması dəyişir, quruculuq işləri aparılır, yeni məktəb

Sonda tur-aksiya iştirakçıları tərəfindən üzərində “Ölkəmizi tanıyaq” sözləri yazılmış tort kəsilib.

“Xalq qəzeti”

“Tofiq Tağızadənin yaradıcılıq otağı”nın açılışı olmuşdur

□ **Cəfər Cəbbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, ssenari müəllifi və aktyor, Xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə sənətkarın vaxtilə çalışdığı yaradıcılıq otağının açılış mərasimi keçirilmişdir.**

Tədbirdə görkəmli mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və T.Tağızadənin ailə üzvləri iştirak etmişlər.



Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tofiq Tağızadənin 100 illiyinin keçirilməsi haqqında” 24 yanvar 2019-cu il tarixli sərəncam imzalamışdır. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan Tədbirlər Planına əsasən, il ərzində Bakıda və ölkənin bölgələrində görkəmli sənətkarın yubileyi ilə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

İkinci dünya müharibəsinin iştirakçısı olan T.Tağızadə əmək fəaliyyətinə 1953-cü ildə “Azərbaycanfilm” kinos-

tudiyasında başlayaraq 40 ildən artıq müddət ərzində Azərbaycan kinosunun inkişafına öz töhfəsini vermişdir.

1955-ci ildə çəkdiyi “Görüş” bədii filmi rejissorla ilk şöhrət gətirmiş və sonrakı illərdə Tofiq Tağızadə “Uzaq sahillərdə”, “Əsl dost”, “Arşın mal alan”, “Mən ki gözəl deyildim”, “Yeddi oğul istəmə”, “Dədə Qorqud”, “Evin kişisi”, “Babamizin babasının babası”, “Bağ mövsümü”, “O dünyadan salam” və digər yüksək bədii zövqü ilə seçilən filmlərə quruluş vermişdir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

“Azercell” tələbələrə uğurlu karyera qurmaqda yardımçı olur



□ **Fəaliyyəti boyunca daim tələbə gənclərə dəstək olan “Azercell Telekom” MMC növbəti dəfə onlara uğurlu karyera qurmaqda yardımçı olub.**

Şirkət Bakı Ali Neft Məktəbi (BANM) və ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera

mərkəzinin birgə təşkil etdiyi 2-ci “Karyera sərgisi”ndə iştirak edib. Əmək bazarında



fəaliyyət göstərən aparıcı qurumların və yüzlərlə gəncin qatıldığı sərgidə “Azercell”-in İnsan Qaynaqları departamentinin mütəxəssisləri işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramları barədə geniş məlumat təqdim ediblər.

Sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcürbəli və iş potensialı ilə fərqlənən gənclərin işlə təmin olunmalarına dəstək göstərmək, onlara müəssisələrdə mövcud iş vakansiyaları ilə yaxından tanış olmaq üçün şərait yaratmaqdır. Daim gənclərin inkişafına yönəldilmiş layihələri ilə seçilən “Azercell” şirkəti bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.

“Xalq qəzeti”

“Sabunçuavtomatikaquraşdırma “ASC-nin 2018-ci il dekabrın 31-nə mühasibat balansı

Ölçü vahidi – manatla

Bölmələrin, maddələrin adları	Hesabat dövrü üzrə 2018-ci il	Əvvəlki dövr üzrə 2017-ci il
AKTİVLƏR		
Uzunmüddətli aktivlər		
Qeyri-maddi aktivlər	143797	146145
CƏMI UZUNMÜDDƏTLI AKTİVLƏR		
Qısamüddətli aktivlər		
Ehtiyatlar	19383	17789
Qısamüddətli debitor borcları	23581	19218
Sair qısamüddətli aktivlər	28868	2828
CƏMI QISAMÜDDƏTLI AKTİVLƏR		
CƏMI AKTİVLƏR	215629	185980
Kapital		
Ödənilmiş nominal (nizamnamə) kapital	152354	152354
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	41953	8384
CƏMI UZUNMÜDDƏTLI ÖHDƏLİKLƏR		
Qısamüddətli öhdəliklər		
Qısamüddətli kreditör borcları	21322	25242
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	215629	185980

Azərbaycan Respublikası Hesablama Palatası

tərəfindən kompüterlər və avadanlıqların satın alınması ilə əlaqədar 2019-cu il martın 12-də kotirovka sorğusu üsulu ilə keçirilmiş müsabiqədə “ULTRA Technologies” MMC 10 971.46 (on min doqquz yüz yetmiş bir manat 46 qəpik) qiymət təklifi ilə qalib gəlmişdir.

Şamaxı Rayon İcra Hakimiyyəti

rayon üzrə haqqı ödənilən ictimai işlərə cəlb edilmiş işçilər üçün inventar və materialların satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Kotirovka təklifləri 18 mart 2019-cu il saat 12.00-a kimi qəbul ediləcəkdir. Əlavə məlumat almaq üçün (02026) 5-12-00 nömrəli telefonla əlaqə saxlamaq olar. Əlaqələndirici şəxs-Əslan Əzimov. Ünvan- Şamaxı şəhəri, Heydər Əliyev prospekti 27.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mütəxəssisləri səyyar müayinə keçiriblər



Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) mütəxəssisləri və texniki personalı AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşlarına göz xəstəliklərinin profilaktikası və aşkarlanması mövzusunda mühazirə-seminar keçirib. Eyni zamanda, kitabxanada “Göz xəstəliklərinin erkən diaqnostikası” protokolunu çərçivəsində göz dibinin müayinəsi, göz təzyiqinin ölçülməsi, görmə qabiliyyətinin yoxlanılması kimi əhəmiyyət kəsb edən müayinələr aparılıb. Bu barədə AMEA Mərkəzi Elmi Kitabxanasının ictimaiyyətə əlaqələr bölməsindən bildirilib.

Seminarda Milli Ofalmologiya Mərkəzi elmi məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdüyeva mərkəzin müxtəlif istiqamətlərdə fəaliyyətindən, tez-tez rast gəlinən göz xəstəlikləri və onların profilaktikasından, risk qrupuna aid olan əhali arasında göz xəstəliklərinin qarşısının alınması və erkən diaqnostika imkanları barədə geniş məlumat verib. O, kompüter avadanlığını, müxtəlif ölçüsü və şrifti olan mətnləri və qədim kitabların tozunu başqa risk faktorları sırasında qeyd edərək, müayinənin kitabxana əməkdaşları arasında ən azı ildə bir dəfə aparılmasının məqsəduyğun olduğunu bildirib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Könül Feyzizadə 40 yaşından yuxarı şəxslərdə qlaukoma, katarakta və onların fəsadları, buynuz qışqısının patologiyası haqqında məlumat verib. Daha sonra MEK direktoru Leyla İmanova çıxış edərək Səhiyyə Nazirliyi sistemində olan müəssisələrin profilaktik tədbirlər çərçivəsində ən çox rast gəlinən xəstəliklər mövzusunda MEK-də skrininq müayinələri aparmasından söz açıb. Direktor Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib. Bildirib ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə əməkdaşlıq

profilaktik müayinələrə yanaşı, informasiya mübadiləsi istiqamətində də qurulub. Belə ki, MOM mütəxəssislərinin elmi əsərlərindən ibarət kolleksiya MEK-in Sərgi salonunda daimi ekspozisiyada nümayiş etdirilir və oxucuların istifadəsinə verilib.

Seminardan sonra kitabxana əməkdaşları “Göz xəstəliklərinin erkən diaqnostikası” protokoluna əsasən müayinə olunublar. Xatırladaq ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən skrininq müayinələr MEK-də 2015-ci ildən həyata keçirilir.

Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

Ermənistan sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub

□ **Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Şıxlar, Kəngərli, Acarlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar və Mehdi kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

Akademik rəngkarlıq və kompozisiya – tam ştat, dosent – 1 yer. Memarlıq – 0,5 ştat, dosent – 1 yer. Müsabiqə müddəti bu elan dərc edildikdən sonra bir ay keçənədəkdir. Sənədləri təlimata uyğun olaraq bu ünvana göndərmək lazımdır: Bakı, H.Əliyev prospekti 58.

REKTORLUQ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi elektron sənəd dövriyyəsi sisteminin yaradılması üçün kotirovka sorğusu elan edir

Qiymət kotirovkaları 1 aprel 2019-cu il saat 17.00-a qədər qəbul olunur. Əlaqə telefonu- (+994) 12 499 79 26. Mob: (+994) 55 347 87 67. Əlaqələndirici şəxs- Zaur Əzizov. Ünvan- Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayilov küçəsi 2025-ci məhəllə.

“SUMQAYIT SANTEKNİK HİSSƏ” ATSC səhmdarlarının nəzərinə!

“Sumqayıt Santexnik Hissə” ATSC səhmdarlarının növbəti illik ümumi yığıncağı 2019-cu il aprelin 28-i saat 10.00-da Sumqayıt şəhəri, Metallurqlar küçəsi 4 nömrəli ünvanda keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. Cəmiyyətin 2018-ci il ərzində gördüyü işlər və qarşıda duran məsələlər barədə idarə heyətinin illik hesabatı.
2. Cəmiyyətin 2018-ci il maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat və 2017-ci ilin balansının təsdiq edilməsi.
3. Digər məsələlər.

Ünvan- Sumqayıt şəhəri, Metallurqlar küçəsi 4.

İdarə heyəti

Bakının Səbail Rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 5 lot üzrə keçirilir.
Lot - 1. Mənzil fondunun əsaslı təmirinin satın alınması.
Lot-2.Abadlaşdırma işlərinin satın alınması.
Lot-3.Mal-materialların satın alınması.
Lot-4.Yumşaq inventarların satın alınması.
Lot-5.Naqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikitəq zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunan tenderin əsas şərtlər toplusunu Bakı, Xaqani küçəsi 65 nömrəli ünvandan (əlaqələndirici şəxs- Xanzadə Həsənovadan, 493-55-43.) ala bilərlər. İştirak haqqı hər bir lot üçün 150 manatdır. İddiaçıları iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
Səbail Rayon Mənzil - Kommunal

Təsərrüfatı Birliyi
VOEN- 1700188251
H/h- AZ 65 AIBB3301001944350022105
Bank- “Kapital Bank”-in 1 saylı Səbail filialı
M/h- AZ 37 NABZ 01350100000000001944
VOEN- 9900003611
S.W.I.F.T. BİK- AIBBAZ 2 x
Kod- 200059
İştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
* tenderdə iştirak etmək üçün ərizə;
* tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
* tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
* tender təklifi qiymətinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
* Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq

vergi orqanlarından arayış;
* iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
* iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
* müvafiq mallar üzrə məhsul və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçıları tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 8 may 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.
Tender təklifi və bank zəmanəti 2019-cu il mayın 16-dək təqdim olunmalıdır.
Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 17 may 2019-cu il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs dəftərxana və təsərrüfat mallarının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi.

Tenderdə iştirak etmək istəyənlər 800 (səkkiz yüz) manat məbləğdə heç bir halda geri qaytarılma-yan iştirak haqqını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, S.S.Axundov küçəsi 73C nömrəli ünvandan (əlaqələndirici şəxs –S.Əliyevcan, tel: (+99412) 377 00 20/ 377 00 21 (daxili 504)) ala bilərlər:

Təşkilat: “Azərbaycan Qida Təhlükəsizliyi İnstitu-tu” Publik Hüquqi Şəxs
VÖEN- 1005379691
“Kapital Bank” ASC-nin Mərkəz filialı
VÖEN- 9900003611
H/h- AZ71AIB38090019440419396102
M/h- AZ37NABZ01350100000000001944
Kod- 200026
SWIFTBIK. AIBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

Tender komissiyası

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi İKT avadanlıqlarının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini imzalanıb möhürlənmiş ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 200 (iki yüz) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, H.Əliyev prospekti 152, Çinar plaza, 32-ci mərtəbə (əlaqələndirici şəxs- Ramin İsgəndərovdan, telefon - (+99412) 565-12-72 (daxili 197) ünvandan ala bilərlər.

VÖEN- 1404055601
H/h-AZ58CTRE0000000000008408201
Dövlət Xəzinədarlıq Agentliyi
VÖEN- 1401555071
Kod-210005
M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.T- CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş

Tender komissiyası

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi proqram təminatı və lisenziyaların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.

Lot- 1. “ALO-1003 Çağrı mərkəzi”nin proqram təminatına yeni modulların əlavə edilməsi, ehtiyat server infrastrukturunun qurulması və 2 illik texniki xidmətin göstərilməsi işlərinin satın alınması.

Lot- 2. “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi - AQTİS” üçün əlavə modullarının hazırlanması, quraşdırılması və istismara verilməsi işlərinin satın alınması.

Lot- 3. 3CX kommunikasiya proqramı üçün və şəbəkə təhlükəsizliyinin qorunması məqsədilə FortiGate-VM02V lisenziyalarının satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini imzalanıb möhürlənmiş ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 1-ci və 3-cü lotların hər birinə 50 (əlli) manat, 2-ci lot üçün isə 120 (yüz yirmi) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, H.Əliyev prospekti 152, Çinar plaza, 32-ci mərtəbə (əlaqələndirici şəxs-Ramin İsgəndərov, telefon - (+99412) 565-12-72 (daxili 197) ünvandan ala bilərlər.

VÖEN- 1404055601
H/h-AZ58CTRE00000000000008408201
Dövlət Xəzinədarlıq Agentliyi
VÖEN- 1401555071
Kod-210005
M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.T- CTREAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

Tender komissiyası

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- sənədlər təqdim olunan tarixə DSMF-yə verilmiş hesabatın surəti və DSMF-yə borcunun olub-olmaması barədə məlumat;
- məhkəmə araşdırmalarına cəlb olunub-olunması barədə məlumat;
- son iki ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.

İddiaçılar ilkin sənədləri 10 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 18 aprel 2019-cu il saat 15.00-a qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 19 aprel 2019-cu il saat 15.00-da Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsin iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

“AZƏRBAYCAN TELEVİZİYA VƏ RADIO VERİLİŞLƏRİ” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot-1. Tasərrüfat, inşaat və elektrik mallarının satın alınması.

Lot-2. İnventarların satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 200 manat iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli (tender komissiyasının əlaqələndirici şəxs-Ziyəddin Əliyevdən, telefon-537-02-84) ünvandan ala bilərlər.

Bank rekviziti
H\h- AZ33CTRE00000000000004048501
VÖEN- 9900062371
Bank- Dövlət Xəzinədarlıq Agentliyi
Kod- 210005
VÖEN- 1401555071

M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.T CTREAZ22
D-3 Büdca təsnifatı kodu - 142340
D-4 Fond-7

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslə və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalınma haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24 aprel 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 3 may 2019-cu il saat 15.00-a qədər, Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 6 may 2019-cu il saat 15.00- da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılmış otaqda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Email: webmaster@aztv.az

Tender komissiyası

Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2019-cu il üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Göygöl şəhərində abadlıq işlərinin aparılmasının satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı şəkildə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar tender komissiyasına müraciət edə bilərlər.

Ünvan- Göygöl şəhəri, S.Hacıyev küçəsi 42, telefon- 022-205-23-69.

Əlaqələndirici şəxs- Abbasov Ədalət Abbas oğlu.

Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

İştirak haqqı 100 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.

Təşkilat- Göygöl Rayon İcra Hakimiyyəti
Başçısının Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi
H\h-AZ30AİB32051019448300201183
VÖEN -7600031051
Bank- “Kapital bank”-ın Göygöl rayon filialı
Kod - 200833
M/h- 137010001944
SWIFT- BIK AİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat;

- işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- vergilərə və digər icbari ödənişlərə dair borcların olub-olmaması barədə arayış;
- tender təkliflərinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

İddiaçılar tələb olunan sənədləri möhürlü zərflərdə 15 aprel 2019-cu il saat 17-00-dək Göygöl RIHB-in Şəhər üzrə Nümayəndəliyinə təqdim etməlidirlər.

Bu vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılar tender təklifi və bank zəmanətini 30 aprel 2019-cu il saat 17-00-dək təqdim etməlidirlər.

Tender zərfləri 2 may 2019-cu il saat 10.00-da Göygöl RIHB-in Göygöl Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Saatlı Suvarma Sistemləri İdarəsi

2019-cu il üçün əsaslı təmirə lazım olan materialların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Tikinti materiallarının satın alınması.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Bağlınmış müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maddi-texniki bazaya malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 50 (əlli) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Saatlı şəhəri, H.Əliyev prospekti 235, Saatlı Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- U.A.Umudovdan, telefon- 0-2128-5-20-19) ala bilərlər.

Dövlət Xəzinədarlıq Agentliyi
H/h- AZ71CTRE 00000000000002354501
VÖEN - 6700035821

Fond -7, maddə- 142319
XHK 004061
Kod -210005
VÖEN- 1401555071
M\h- AZ41NABZ 01360100000000003944
SWIFT CTRE AZ

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslə və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru iştirak üçün iddiaçılar “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı və.s barədə müvafiq sənədlər təqdim etməlidirlər.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 25 aprel 2019-cu il saat 18.00-a kimi, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 7 may 2019-cu il saat 18.00-a qədər Saatlı şəhəri, H.Əliyev prospekti 235, Saatlı Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 8 may 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikası Təhsil Nazirliyi 7 sayılı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 2019-cu ildə alınacaq odunun satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.

Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Şəmkir şəhəri, Nizami küçəsi 71 nömrəli ünvandan ala bilərlər.

İştirak haqqı 50 manatdır.

Təşkilat- 7 sayılı Ərazi Maliyyə Hesablaşma Mərkəzi
H\h- AZ97AİB320510119444700201147
VÖEN- 85015391
BANK- “KAPİTAL BANK” - KB-nin Şəmkir filialı
Kod- 200479
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
S.W.I.F.T. BIK AİBAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);

BİLDİRİŞ

“Xəlf qəzeti”nin 26 yanvar və 8 fevral 2019-cu il tarixli nömrələrində Gənclər və İdman Nazirliyinin “YO-UTHVISION” IV Beynəlxalq

mahnı müsabiqəsinin keçirilməsinin satın alınması məqsədilə dərc olunmuş açıq tender proseduru yetərsiz olmadığı üçün baş tutmamışdır.

Tender komissiyası

BİLDİRİŞ

“Xəlf qəzeti”nin 2 fevral 2019-cu il tarixli nömrəsində Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti

tərəfindən generatorların satın alınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda “Express Supply” MMC qalib şirkət elan olunmuş və həmin MMC ilə müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Xarici xəbərlər

Tacikistan

Sərhəddə qarşıdurma

Tacikistan-Qırğızistan sərhədindəki iki kənd arasında baş verən qarşıdurma nəticəsində bir tacik sakin odlu silahla qətlə yetirilib, hər iki tərəfdən 20-dən çox insan yaralanıb. İnsident Qırğızistanın Batken vilayətinin Ak-Saya və Tacikistanın İsfarin rayonunun Tacikon kəndlərinin əhalisi arasında baş verib. Bu ərazidə otlaq sahələri ilə bağlı tez-tez qarşıdurma baş verir. Xəbəri "Lenta.ru" yayıb.



Yaponiya

"Lunaxod" yaradılacaq



"Toyota" avtomobil istehsalı şirkəti və Yaponiya Aero-kosmik Məkanın Tədqiqi Agentliyi pilot tərəfindən idarə ediləcək "Lunaxod"un yaradılması barədə

razılığa gəlib. Bildirilir ki, Ayın səthində 10 min kilometr məsafəni qət edə biləcək yeni aparatın 2029-cu ildə kosmosa göndəriləcəyi gözlənilir. Məlumatı CNN verib.

Səudiyyə Ərəbistanı

İnnovasiyalı "təbb şəhəri"

Səudiyyə Ərəbistanının Asir əyalətində innovasiyalı "təbb şəhəri" salınacaq. Burada eyni vaxtda 5 min xəstəni müalicə etmək mümkün olacaq. Şəhəriyyə əcnəbi vətəndaşların da böyük maraq göstərəcəyi gözlənilir. Məqalayihənin həyata keçirilməsi üçün 8 milyard dollar xərclənəcək. Xəbəri "Əl-Ərəbiyyə" telekanalı yayıb.



ABŞ

Milyonçuların sayı artıb



ABŞ-da səhmlərinin qiyməti azı 1 milyon dollar təşkil edən 11,8 milyon insan yaşayır. Bu barədə Çikaqonun "Spectrem Group" konsaltinq şirkətinin tədqiqatının nəticələrində bildirilir. Məlumatla görə, Birləşmiş Ştatlarda səhmlərinin qiyməti azı 1 milyon dollar olan insanların sayı Portuqaliya və İsveç kimi ölkələrin əhalisinin sayını ötüb.

İnformasiyanı "Associated Press" verib.

İtaliya

Ronaldonun 700-cü qolu

"Yuventus" klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldonun UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində iki gün əvvəl "Atletiko Madrid" ilə qarşılaşmanın 86-cı dəqiqəsində 11 metrlik cərimə zərbəsindən vurduğu qol onun karyerasında rəsmi matçlarda 700-cü qolu olub. Qeyd olunur ki, portuqaliyalı hücumçu bu göstəriciyə 987 oyunda nail olub. Xəbəri "Euronews" yayıb.



Hazırladı: M.ABDULLAYEV, "Xalq qəzeti"

Tereza Mey parlamenti "Brexit"lə bağlı razılaşmanı dəstəkləməyə çağırır

□ Böyük Britaniya hökumətinin üzvləri ölkənin Avropa İttifaqından çıxmasını iki il müddətinə təxirə salmaq imkanlarını müzakirə ediblər. Bu barədə "The Daily Telegraph"-a istinadən TASS məlumat yayıb.

Məlumatla görə, əgər Baş nazir Tereza Mey parlamentin İcmalar Palatasında çıxışını gələn həftə Brüsselə əldə olunmuş əməkdaşlıq haqqında razılaşmanı dəstəkləməyin vacibliyinə inandırırsa, o zaman "Brexit"-in müddətini azı iyulun 30-dək təxirə salmaq olar. Baş nazir xəbərdarlıq edib ki, əgər "Brexit"-in şərtləri ilə bağlı razılaşma parlamentdə üçüncü dəfə də rədd edilərsə, o zaman Aİ-dən ayrılmaq daha uzun müddətə təxirə salınacaq.

Britaniya mətbuatının yazdığına görə, Mey artıq "Brexit"-lə bağlı vəziyyət və lideri olduğu Mühafizəkarlar Partiyası üzərində nəzarəti itirib. Məsələ bundadır ki, hökumətin 18 üzvü Aİ-dən razılaşmasız çıxma ssenarisinin reallaşdırılması imkanını birdəfəlik bloklaşdırmaqla bağlı

təklifin əleyhinə səs verməkdən imtina etməklə partiya intizamını pozub. T.Mey martin 13-də parlamentə təklif edib



ki, "Brexit"-in şərtləri ilə bağlı bu ayın 20-nə qədər yeni səsvermə keçirilsin. Qanunvericilər isə artıq iki dəfə - bu ilin yanvarında və martın 12-də Aİ ilə razılaşma layihəsinin əleyhinə səs veriblər. Ancaq Mey parlamenti razılaşma ilə bağlı daha bir səsvermə

keçirməyə və sənədi dəstəkləməyə çağırır. Baş nazir bəyan edib ki, yalnız bu halda martın 29-na təyin olunmuş Aİ-dən çıxma müddəti dəyişdirilə bilər.

Mey bir qədər əvvəl İcmalar Palatasında çıxışı zamanı demişdi ki, əgər qanunvericilər razılaşma sənədini yenidən yaşıl işıq yandırmasalar, o zaman Böyük Britaniya mayın

23-26-na təyin olunmuş Avropa Parlamentinə seçkilərdə iştirak etməli olacaq, ölkənin Aİ tərkibindən çıxması isə qeyri-müəyyən vaxta qədər uzanacaq.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

Aİ Türkiyəyə 1,5 milyard avro ödəyəcək

□ Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Türkiyədəki suriyalılara görə rəsmi Ankaraya yeni ödənişin ediləcəyini açıqlayıb. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Federika Moqerini bəyan edib ki, Aİ Türkiyədəki Suriya qaçqınlarına 1,5 milyard avro qrant ayıracaq. Moqerini deyib: "Bildirmək istəyirəm ki, biz Türkiyədəki Suriya qaçqınlarına ayrılması nəzərdə tutulan 3 milyard avro qrantın 1,5 milyardını transfer edəcəyik".

İsveç məktəblisi Nobel mükafatına namizəddir

□ 16 yaşlı İsveç məktəblisi Qreta Tunberq 2018-ci ilin yayından Stokholmda "məktəb aksiyası" keçirir. O, dünya siyasətçilərindən xahiş edir ki, iqlim dəyişikliklərinə görə Paris sazişinə əməl edilsin. Avropanın minlərlə məktəblisi Qreta Tunberqə dəstək olub.

İsveç və Norveç siyasətçiləri ekoloji hərəkətdə fəallıq nümayiş etdirən 16 yaşlı məktəblinin Nobel mükafatına namizədliyini irəli sürüblər. Qeyd edək ki, fevral ayında Qreta Tunberqin rəhbərliyi ilə 4 min gənc Berlində nümayişə çıxıb. Qreta Tunberqi Almaniya Kansleri Angela Merkel qəbul edib və ona təşəkkür edib.

Xatırladaq ki, iqlim dəyişiklikləri üzrə Paris sazişi 2015-ci ildə 170 dövlət tərəfindən imzalanıb. Bundan əlavə, Qreta Tunberq BMT-nin iqlim dəyişiklikləri üzrə konfransında və Davosda Dünya İqtisadi Forumunda iştirak edib.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"



✓ 1992-ci ildə TİMHQİ tərəfindən Ziyadxan Yunus oğlu Musayevin adına verilmiş qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılır. (Bakı, 8-ci mikrorayon, S.Axundov küçəsi ev 2, mənzil 19).

✓ Babayev Qarış Həmdəm oğluna məxsus Pirallahı rayonu, Dübəndi bağ massivlərində daimi istifadəyə verilmiş torpaq sahəsi ilə bağlı icarə müqaviləsi itdiyi üçün etibarsız sayılır.

✓ Azərbaycan Dövlət Sığorta Şirkətinə məxsus BA seriyalı 931046, 931047, 931048, 931049 və 935050 nömrəli əmlak blankları itdiyi üçün etibarsız sayılır.

Hava proqnozu

☞ Martin 15-də
☞ Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, ararib tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Axşam bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Gecə 4-6, gündüz 7-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.
☞ Naxçıvan Muxtar Respublikasında ararib yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq ərazilərdə 5-7 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.
☞ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

☞ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcək gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 2-7, gündüz 7-12 dərəcə isti olacaq.
☞ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyazan, Bəyləqan, Sabirabad, Qusar rayonlarında ararib yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
☞ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.
☞ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 5-7, gündüz 8-13, dağlarda gecə 0-5, gündüz 5-8 dərəcə isti olacaq.



Ankara Avropa Parlamentinin qərarını tənqid edib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Avropa Parlamentinin (AP) Türkiyə üzrə son məruzəsini kəskin tənqid edib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd edək ki, AP-nin məruzəsində Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların dayandırılması tövsiyə olunur. Təhlilçilər bildirirlər ki, qərar sivil, demokratik Avropa dəyərləri ilə ziddiyyət təşkil edir. Yeri gəlmişkən, sənəd Avropa parlamentindəki sağ və sol ifrat mühafizəkar qüvvələr tərəfindən hazırlanaraq qəbul edilib.

Türkiyə XİN-nin bu məsələ ilə bağlı rəsmi bəyanatında deyilir: "AP-nin birtərəfli və qeyri-ob-

yektiv qərarını şərh etmək belə mənasızdır. Bu tövsiyə xarakterli qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir".

Bəyanatda həmçinin vurğulanır ki, AP-nin Türkiyəyə münasibətdə qərəzli mövqeyi heç də Ankara ilə Aİ arasında münasibətlərin inkişafına, qarşılıqlı anlaşmaya və dialoqa xidmət etmir, əksinə münasibətləri daha da gərginləşdirir.

Türkiyənin hakim Ədalət və İnkişaf

Partiyasının sözcüsü Ömər Çelik də AP-nin qərarını pisləyib. O bildirib ki, iqtidar partiyası qəbul olunan qərarı dəyərsiz, hökmsüz və nüfuzu olmayan bir sənəd kimi qiymətləndirir. Ö.Çelik Avropa Parlamentinin demokratik inkişafa açıq olan və onu dəstəkləyən qərar verməkdən uzaq olduğunu, dünyaya dar pəncərədən baxdığını bildirib.

M.HACIXANLI, "Xalq qəzeti"

Aİ və BMT-nin himayəsi ilə Suriya böhranına həsr olunmuş konfransda çıxış edən Aİ-nin ali komissarı vurğulayıb ki, bu ölkədəki böhranı hərbi deyil, siyasi yolla həll etmək mümkündür. O, Türkiyənin ən çox - 3,5 milyon suriyalı qaçqına sığınacaq verdiyini də diqqətə çatdırıb.

Konfransda qeyd olunub ki, Suriyada vətəndaş müharibəsinin başladığı 2011-ci ilin əvvəlindən bəri yüz minlərlə insan öldürülüb və 10 milyondan çox suriyalı öz torpaqlarını tərk etməyə məcbur olub.

Rövşən ATAĞİŞİYEV, "Xalq qəzeti"

Neftin qiyməti artmaqda davam edir

□ Dünya bazarında "qara qızıl"ın qiyməti artmaqda davam edir.

Londonun "İCE" Birjasının məlumatına görə, "Brent" markalı neftin bir bareli 68,02 dollar olub. Sonuncu dəfə bu göstərici 2018-ci il noyabrın 16-da qeydə alınmışdı. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-in "WTI" markalı neftinin bir bareli 58,62, Azərbaycanın "AzeriLight" markalı neftinin bir bareli 69,52 dollar olub.

Ekspertlər bildirirlər ki, "qara qızıl"ın qiyməti artmaqda davam edəcək. Düzdür, bəzi məqamlarda neftin qiyməti azca da olsa aşağı düşə bilər, lakin bu hal müvəqqəti olacaq.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Allah rəhmət eləsin

Aslan Aslanov, Dağbəyi İsmayilov və Elman Qədirov həmkarları Tahir Aydınə oğluna atası

AYDIN RÜSTƏMOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

AZƏRTAC-ın kollektiv iş yoldaşları Nihad Budaqova atası

QABİL BUDAQOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Qobustan rayonundan Adil Məmmədov Məmmədovlar ailəsinə iqtisad elmləri doktoru, respublikanın Əməkdar aqronomu, Dövlət Mükafatı laureatı, Prezident təqaüddçüsü

MUSA MƏMMƏDOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

Qobustan rayonundan Adil Məmmədov Akim Bədəlova anası

GÜLLƏR XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282

TİRAJ 7426

SİFARIŞ 900

QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00